

**TEST: 2702#01#Y15#01QIYABI/KƏSİR**

Test	2702#01#Y15#01qiyabi/kəsir
Fənn	2702 - Fəlsəfə
Təsviri	[Təsviri]
Müəllif	Fəlsəfə ..
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	27
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İlk dəfə olaraq "Filosof" terminini kim işlətmişdir: (Çəki: 1)

- Pifaqor  
 Platon;  
 Parmenid;  
 Protaqor;  
 Aristotel?

Sual: Fəlsəfənin predmetini təşkil edir: (Çəki: 1)

- Təbiət;  
 İnsanın psixik həyatı;

- Bütöv bir tam kimi dünya
  - Cəmiyyət;
  - İqtisadi sistem.
- 

Sual: Bunlardan hansı fəlsəfənin predmetinə daxildir (Çəki: 1)

- biliyin gərcəkliyə münasibəti məsələsi
  - biliyin riyazi əsaslandırılması
  - biliyin eksperimental təsdiqi;
  - elmi nəzəriyyənin qurulması metodları
  - mürəkkəb sistemlərin idarə edilməsi
- 

Sual: Fəlsəfənin meydana gəlməsi üçün zəruri mərhələ (Çəki: 1)

- əkinçiliyin meydana çıxması;
  - vaxtı hesablama sisteminin yaradılması
  - vaxtı hesablama sisteminin yaradılması qədim demokratiya nümunələrinin meydana çıxması;
  - əqli əməyin fiziki əməkdən ayrılmasıdır
  - dövlətin yaranması
- 

Sual: İlk fəlsəfi təlimlər: (Çəki: 1)

- miflərin nizamsız yığıcı idi;
  - dünya haqqında astronomik təsəvvürlərdən ibarət idi
  - bədii əsərlər idi;
  - dünya haqqında mifik təsəvvürlərin rasionallaşmasının nəticəsi idi;
  - konkret- elmi nəzəriyyələrdən ibarət idi;
- 

Sual: Qədim filosoflar ilk növbədə hansı suallar üzərində düşündülər (Çəki: 1)

- diferensial anlayışı üzərində;
  - şifahi xalq ədəbiyyatı üzərində;
  - dünyanın mənşəyi və mahiyyəti üzərində;
  - Günəş sisteminin mənşəyi barədə;
  - Dünyanın tək Allah tərəfindən heçdən yaradılması barədə;
- 

Sual: Dünyagörüşünün tarixi formalarına (Çəki: 1)

- mifologiya və elmi;
  - din və incəsənət;
  - mifologiya və din
  - əxlaq və siyasət
  - fəlsəfə və hüquq aiddi
- 

Sual: M.Haydeggerin fikrincə dil: (Çəki: 1)

- fəlsəfi mətnlərdir
- informasiyanın kodlaşdırma sistemidir.
- Varlığın evidir.

- dünya cavabıdır.
  - kommunikasiya vasitəsidir.
- 

Sual: Noosferanın təşkilinin ali elementi hansıdır? (Çəki: 1)

- Tarixi amillər
  - Təbii sərvətlər
  - Hüquqi vasitələr
  - insan zəkası və cəmiyyət
  - canlı aləm
- 

Sual: Qeyri-şüurunin psixi motivlərini kim kəşf etmişdir? (Çəki: 1)

- K.Marks
  - Hegel
  - Niçşe
  - Freyd
  - Kant
- 

Sual: Hansı Filosof "Futuroloq"terminini işlətmişdir? (Çəki: 1)

- O.Toffer
  - S.Xantinqton
  - A.Toynbi
  - Z.Bzejinski
  - İ.Kant
- 

Sual: Biliyin nisbiliyinin rolunun artırılması necə artırılır? (Çəki: 1)

- Relyativizm
  - ehkamçılıq
  - emprizm
  - formalizm
  - tatalizm
- 

Sual: A.Şopenhauer, F.Niçşe, Diltey,S.Kerqeor kimi filosofları hansı cəhət birləşdirir? (Çəki: 1)

- Rasionalizm nümayəndələridir.
  - Ekzistensializm nümayəndələridirlər.
  - Neokantçılığı təmsil edirlər
  - İrrasionalizmi təmsil edirlər
  - Marksizm nümayəndələridirlər.
- 

Sual: "Dünya iradi və təsəvvür kimi" əsərin müəllifi kimdir? (Çəki: 1)

- S.Kergeqor
- F.Niçşe
- A.Şopenhauer
- M.Haydegger

K.Yaspers

---

Sual: Fəlsəfə” terminin mənası: (Çəki: 1)

- Mühakimə
  - Rəy
  - Peşə fəaliyyəti
  - Hikmətsevərlik
  - Məntiq
- 

Sual: Fəlsəfə hansı funksiyanı yerinə yetirmir (Çəki: 1)

- Kommunikativ
  - Metodoloji
  - Dünyagörüşü
  - Aksioloji
  - İdraki
- 

Sual: Fəlsəfə hansı funksiyaları yerinə yetirir (Çəki: 1)

- Metodoloji
  - Dünyagörüşü
  - Aksioloji
  - İdraki
  - Bunların hamısını
- 

Sual: Fəlsəfi problemlər əzəldən və bilavasitə nəyə toxunur: (Çəki: 1)

- təbiət hadisələrinə
  - bütövlükdə obyektiv gerçəkliyə
  - sosial həyata
  - insanın taleyi, missiyası və ali ideallarına
  - dini hadisələrə
- 

Sual: Mədəniyyəti bütöv bir sistem kimi nə öyrənir (Çəki: 1)

- konkret elmlər
  - fəlsəfə
  - etika
  - incəsənət
  - estetika
- 

Sual: Elmin əsaslarına tənqidi yanaşmaq qabiliyyəti nəyin əsasında formalaşa bilər: (Çəki: 1)

- fəlsəfi təfəkkürün
  - riyazi təfəkkürün
  - elmi təfəkkürün
  - təhsilin humanitarlaşdırılması
  - düzgün variant göstərilməmişdir
-

Sual: İbtidai t f kk r n t bi t hadis lərini canlandırmasına n  deyilir ( zaki: 1)

- hilozoizm
- panteizm
- sillogizm
- monizm
- legizm

---

**B LM : 0102**

Ad	0102
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar t�qdim etmək	2 %

Sual:  openhauer f ls f sinin bařlıca ideyası n dir? ( zaki: 1)

- D nya materiya v  Ruhun v hd tidir
- D nya m nim duyğularımın m cmusudur.
- D nyanın  sası d nya ruhudur.
- T bi t substansiyadır
- D nya irad  v  t ss v rd r

Sual: F ls f  d nyanı n yin k m kliyi il  izah edir ( zaki: 1)

- mifoloji obrazların
- V hyin
- Intuisiyanın
- Rasional arqumentl şdirm nin
- Riyaziyyatın

Sual: F ls fi suallara cavab n d  axtarılır ( zaki: 1)

- dind 
- mifl rd 
- elmi arařdırmalarda
- z kanın d lil v   qlin tic lərində
- ilahi v hy

Sual: F ls f nin  sas m s l si ( zaki: 1)

- ř urun varlığa m nasib ti m s l sidir
  - h qiq tin meyarı m s l sidir
  - d nyanın nec  yaranması m s l sidir
  - xeyir v  ř r m s l l ridir
  - insanın insana m nasib ti m s l sidir
-

Sual: Fəlsəfə yaranışında nədən qaynaqlanırdı (Çəki: 1)

- mifologiyadan
  - texnologiyadan
  - dindən
  - magiyadan
  - incəsənətdən
- 

Sual: Fəlsəfədə mif necə başa düşülür (Çəki: 1)

- əsasını fəvqəl-təbii qüvvələrə inam təşkil edən dünyagörüşü kimi
  - fantastik rəvayət, hekayə kimi
  - nağıl kimi
  - ibtidai insan tərəfindən dünyanın bütöv, sinkretik şəkildə dərkə kimi
  - uydurma kimi
- 

Sual: Dünyanın bu mənzərəsində "təbii olanla" "fəvqəl-təbii olan" bir-birindən fərqləndirilmir (Çəki: 1)

- elmi
  - dini
  - mifoloji
  - fəlsəfi
  - adi-gündəlik
- 

Sual: Ontologiyanın mərkəzi problemini göstərin (Çəki: 1)

- insanın həyatının mənası
  - dünyanın dərkə
  - varlığın şüura münasibəti
  - təfəkkürün qanunlarını öyrənilməsi
  - ölüm və ölməzlik
- 

Sual: Fəlsəfə tarixində fəlsəfəni ilk səbəblər haqqında təlim kimi ilk dəfə kim təyin etmişdir (Çəki: 1)

- Epikür
  - Seneka
  - Arisotel
  - Spinoza
  - Marks
- 

Sual: Fəlsəfənin, xüsusən də ən yeni fəlsəfənin əsas məsələsi təfəkkürün varlığa münasibətidir" deyən kim olmuşdur (Çəki: 1)

- Platon
  - Marks
  - Engels
  - Kant
  - Hegel
-

Sual: Fəlsəfi biliyin nüvəsini təşkil edəcək «birinci» fəlsəfə, Aristoteldən sonra necə adlandırılmağa başlandı (Çəki: 1)

- metafizika
  - fizika
  - dialektika
  - didaktika
  - məntiq
- 

Sual: Dekara görə, elmi bilik nədən məntiqi nəticə kimi irəli gəlməlidir (Çəki: 1)

- metafizikadan
  - fizikadan
  - dialektikadan
  - didaktikadan
  - məntiqdən
- 

Sual: Yeni dövrdə metafizikaya ilk ciddi zərbəni kim vurdu (Çəki: 1)

- Kant
  - Hegel
  - Marks
  - Spinoza
  - Engels
- 

Sual: Fəlsəfi tərəkürün elmi böhrandan çıxara, onun sonrakı inkişafını istiqamətləndirə bilməsi faktında fəlsəfenin hansı funksiyası öz ifadəsini tapır (Çəki: 1)

- metodoloji
  - idraki
  - dünyagörüşü
  - aksioloji
  - düzgün variant göstərilməmişdir
- 

Sual: Aristotələ görə, həqiqi varlıq (Çəki: 1)

- materiya və formanın vəhdətidir
  - Allahdır
  - Zaman və Məkanın vəhdətidir
  - hərəkət və inkişafdır
  - materiyadır
- 

Sual: Aristotel təlimində səbəbin hansı formaları var (Çəki: 1)

- maddi, formal
  - hərəkət, materiya
  - fəal, qeyri fəal
  - ideya, forma
  - sonlu, sonsuz səbəb.
-

Sual: Epikür (Çəki: 1)

- atomistika təliminin nümayəndəsidir
  - peripatetizmin tərəfdarıdır
  - panteizmin nümayəndəsidir
  - idealizmin nümayəndəsidir
  - ruh fəlsəfəsinin yaradıcısıdır
- 

Sual: Stoisizm əsası kim tərəfindən yaradılmışdı (Çəki: 1)

- Zenon
  - Platon
  - Aristotel
  - Pratoqor
  - Sokrat
- 

Sual: Skeptisizmin nümayəndəsini göstərin (Çəki: 1)

- Pirron
  - Pratoqor
  - Sokrat
  - Mark Avreliy
  - Tit Lükertsi Kar
- 

Sual: Mark Tuli Siseron hansı cərəyanın nümayəndəsidir (Çəki: 1)

- Eklektizm
  - Epikürçülük
  - Stoisizm
  - Skeptisizm
  - Realizm
- 

Sual: Platona görə ideyalar aləmini dərk etmək olar (Çəki: 1)

- zəka ilə
  - empirik idrak vasitəsilə
  - hissi idrak ilə
  - məntiq vasitəsilə
  - duyğular vasitəsilə
- 

Sual: Platon hansı cərəyanın nümayəndəsidir (Çəki: 1)

- Obyektiv idealizm
  - Subyektiv idealizm
  - Materializm
  - Skeptisizm
  - aqnostsizm
- 

**BÖLMƏ: 0201**



Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Caynizm cərəyanının banisi kimdir: (Çəki: 1)

- Qantama;
- Konfutsiy;
- Yao-tszi;
- Maxavira Vardxamana
- Cuan-tszi

Sual: Dao terminin mənası nədir: (Çəki: 1)

- İtaət;
- Təbii yol
- Təlim;
- Tərbiyə;
- Məna.

Sual: Vedalara görə hansı sosial təbəqə cəmiyyətdə hakim vəziyyətə malikdir: (Çəki: 1)

- Vayışlər;
- Brahmanlar
- Kşatrilər;
- Şudralar;
- Caynilər;

Sual: Öz dünyagörüşünə görə Platon: (Çəki: 1)

- Subyektiv idealistdir;
- Materialistdir;
- Obyektiv idealistdir
- Ateistdir;
- Dualistdir

Sual: Atomist təliminin nümayəndəsi kimdir: (Çəki: 1)

- Aristotel;
- Platon;
- Heraklit;
- Demokrit
- Anaksimandr

Sual: Hİnd fəlsəfəsində qeyri -ortodoksal fəlsəfi məktəblər hansılardır: (Çəki: 1)

- Buddizm, Niyaya, Yoqa
- Caynizm, Sankxaya, Lokayata
- Yoqa, Vaşeqika, Mimansa
- Caynizm, Buddizm, Lokayata- Çarvak
- Vadenta, Sankxaya, Yoqa?

---

**BÖLMƏ: 0202**

Ad	0202
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Buddizmin banisi kimdir: (Çəki: 1)

- Konfutsi;
- Yao-tsi;
- Quatama
- Maxavira Vardxamana;
- Mo tsi.

---

Sual: Milet məktəbinin nümayəndələri kimlərdir: (Çəki: 1)

- Platon, Heraklit, Demokrit;
- Fales, Anaksimandr, Anakcumen
- Sokrat, Zenon, Aristotel;
- Epikur, Dioqen, Fales;
- Protoqor, Pifaqor, Sokrat.

---

Sual: "Orqanon", "Metafizika" əsərlərinin müəllifi kimdir: (Çəki: 1)

- Platon;
- Sokrat;
- Bekon;
- Hegel;
- Aristotel

---

Sual: "Hər şey axır, hər şey dəyişilir" kəlamı kimə məxsusdur (Çəki: 1)

- Platona;
  - Kanta;
  - Heraklitə
  - Hegele
  - Demokritə.
-

Sual: Afinada təsis edilmiş fəlsəfi məktəb "Akademiya" kim tərəfindən yaradılmışdır? (Çəki: 1)

- Aristotel;
  - Demokrit;
  - Platon
  - Sokrat;
  - Pifaqor.
- 

Sual: "Özünü dərk et!" aforizmi antik filosoflardan kimə məxsusdur: (Çəki: 1)

- Falesə;
  - Prataqora;
  - Sokrata
  - Heraklitə;
  - Platona.
- 

Sual: "İnsan hər bir varlığın ölçüsüdür" kəlamı kimə məxsusdur? (Çəki: 1)

- Sokrata;
  - Kanta;
  - Marksa;
  - Protaqora
  - Platona.
- 

Sual: Aşağıdakılardan hansı Hind fəlsəfəsinin qeyri-ortodoksal məktəbidir: (Çəki: 1)

- yoqa;
  - mimansa;
  - vedanta;
  - buddizm
  - vayşeşika;
- 

Sual: Qədim Çin fəlsəfəsində hadisələrin qanunauyğun gedişi haqqında ideyaları hansı məktəb irəli sürmüşdür: (Çəki: 1)

- konfusiçilik;
  - legizm;
  - daosizm
  - moizm;
  - adlar məktəbi;
- 

Sual: "Nirvana" anlayışı hansı cərəyana məxsusdur: (Çəki: 1)

- sufizm;
  - caynizm;
  - konfusiçilik;
  - buddizm;
  - çarvaklar-lokayatlar;
-

Sual: Fərabinin səciyyəvi cəhətini göstərin (Çəki: 1)

- Mötəbər hədislər müəllifidir
  - Şərqdə Aristotelin görkəmli təfsirçisidi
  - Sufizmin ifrat qolunun nümayəndəsidir
  - Ortadoksal islam fəlsəfəsinin nümayəndəsidir
  - Bunlardan heç biri
- 

Sual: Şərq peripatetizmində «üçlük sisteminin» tərkib hissələrini göstərin (Çəki: 1)

- əql, nəfs və cism
  - materiya ruh və hərəkət
  - zaman, məkan və varlıq
  - varlıq, heçlik və Tanrı
  - substansiya, aksidensiya və ruh
- 

Sual: Axundova görə (Çəki: 1)

- təbiət öz-özünün səbəbidir
  - maddi dünya Allah tərəfindən yaradılmışdır
  - maddi və mənəvi birgə yaranmışdır
  - təbiət hadisələri maddi substatdır
  - təbiət və Xaliq vəhdət təşkil edir
- 

Sual: Bu əsərlərdən hansı Bakıxanova aiddir (Çəki: 1)

- Əsrarül-mələkut
  - Kəmalüddövlə məktubları
  - Mətləül etiqad
  - Sırr gülşəni
  - Təhsil kitabı
- 

Sual: Fəna» anlayışı hansı cərəyana məxsusdur (Çəki: 1)

- sufizm
  - caynizm
  - cəynizm
  - İşraqilik
  - Peripatetizm
- 

Sual: Əl Kindi fəlsəfənin hansı növlərini fərqləndirir (Çəki: 1)

- elmi və qeyri elmi
  - nəzəri və əməli
  - dini və elmi
  - rəasional və irrəasional
  - heç biri
- 

Sual: Əl Fərabi biliyin hansı növlərini göstərir (Çəki: 1)

- Praktiki və nəzəri

- tətbiqi və fundamental
  - dini və elmi
  - rasional və irrasional
  - ezoterik və məntiqi
- 

Sual: Fərabiyə görə rasional idrakın hansı formaları mövcuddur (Çəki: 1)

- yaddaş, təsəvvür, təxəyyül
  - qavrayış, təsəvvür, mühakimə
  - mühakimə, qavrayış, anlayış;
  - nəzəriyyə, duyğu, təsəvvür
  - intuisiya, təxəyyül
- 

### **BÖLMƏ: 0301**

Ad	0301
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Sufi qnoseologiyasında idrakın hansı mərhələsinə üstünlük verilir: (Çəki: 1)

- Hissi və Empirik mərhələ
  - Rasional və məntiqi təfəkkür
  - İrrasional və Ezoterik
  - Hissi və məntiqi mərhələ
  - Rasional və Elmi idrak
- 

Sual: Şərqi fəlsəfəsində emanasiya nəzəriyyəsi hansı cərəyan üçün səciyyəvidir. (Çəki: 1)

- İşraqilik
  - Sufizm
  - Hürufilik
  - Peripatetizm
  - Panteizm
- 

Sual: Orta əsr fəlsəfəsi hansı problemlərlə məşğul olurdu: (Çəki: 1)

- elm problemləri ilə
  - təbiət problemləri ilə
  - cəmiyyət problemləri ilə
  - ruh problemləri ilə
  - idrak problemləri ilə
- 

Sual: Orta əsr fəlsəfəsinin səciyyəvi cəhətlərindən biri hansı idi: (Çəki: 1)

- rasionalizm
  - kosmosentrizm
  - antroposentrizm
  - ehkamçılıq
  - humanizm
- 

Sual: Orta əsr fəlsəfəsinin cərəyanı olan realizm hansı təlim kəsb edirdi: (Çəki: 1)

- tək şeylərin real mövcudluğu haqqında təlim
  - ümumi anlayışların real mövcudluğu haqqında təlim
  - idrak haqqında təlim
  - varlıq haqqında təlim
  - dəyərlər haqqında təlim
- 

Sual: Sufi qnoseologiyasında idrakın aşağıdakı formaları mövcuddur: (Çəki: 1)

- rasional idrakın formaları
  - Empirik idrak formaları.
  - Mühazirə, aşkar etmə, və daxili müşahidə
  - Duyğu, təsəvvür
  - Mühakimə, əqli nəticə.
- 

Sual: Təsəvvüf nədir? (Çəki: 1)

- Xüsusi növ bilikdir.
  - İdrak mərhələsidir
  - Sufizm haqqında təlimdir
  - Nəzəri biliklər sistemidir
  - Qərbdə Şərq fəlsəfəsi bu adla tanınır
- 

Sual: Orta əsr fəlsəfəsinin səciyyəvi cəhətlərindən biri aşağıdakılardan hansıdır: (Çəki: 1)

- kosmosentrizm
  - antroposentrizm
  - teosentrizm
  - skeptisizm
  - aqnostisizm
- 

Sual: Teosentrizmə görə kainatın mərkəzini nə təşkil edir: (Çəki: 1)

- Allah
  - insan
  - təbiət
  - kosmos
  - cəmiyyət
- 

Sual: Orta əsrlərdə fəlsəfə nəyə tabe etdirilmişdi: (Çəki: 1)

- ilahiyyətə

- elmə
  - psixologiyaya
  - etikaya
  - dövlətə
- 

Sual: Allahın mahiyyəti haqqında dini təlimlər məcmusuna nə deyilir: (Çəki: 1)

- teologiya
  - monadologiya
  - antroposentrizm
  - fenomenologiya
  - ontologiya
- 

Sual: Sxolastika nədir: (Çəki: 1)

- Allahın mahiyyətinin dərkində zəkanın rolunu inkar edən fəlsəfə
  - məntiqi-qnoseoloji problemlərin üstünlüyü və öz mücərrədliyi ilə seçilən fəlsəfi düşüncə tipi
  - Allahın mənşəyi haqqında təlim
  - elmin mənşəyi haqqında təlim
  - idrak nəzəriyyəsi
- 

### **BÖLMƏ: 0302**

Ad	0302
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Orta əsrlər Avropada fəlsəfəsində başlıca ideyaların səciyyəsi: (Çəki: 1)

- Patristika, Sxolastika, apologetika
  - antroposentrizm və humanizm ideyaları
  - peripatetizm, heliosentrizm, stozizm
  - Panteizm, naturfəlsəfə, skeptisizm.
  - Nominalizm, realizm və naturfəlsəfə.
- 

Sual: Peripatetizm üçün səciyyəvi olan cavab variantını seçin; (Çəki: 1)

- Peripatetizm orta əsrlər Şərqi fəlsəfəsində mövcud olan yunan fəlsəfəsi və xüsusilə, Aristotel təlimindən qaynaqlanmış cərəyandır;
  - Aristotel ideyalarına əsaslanaraq ateizmi təbliğ edir.
  - Sünnə hüquq təlimlərinin eklektikasındır
  - mistik dini fəlsəfi cərəyandır
  - islam şəriəti - Qurani-kərimi antik yunan fəlsəfəsi və Aristotellə müvafıqlaşdırməyə cəhd etmişdir.
-

Sual: Orta əsr fəlsəfəsində universalilərin şüurdan asılı olmayaraq mövcud olduğunu hansı təlim bəyan edirdi: (Çəki: 1)

- nominalizm
  - realizm
  - universalizm
  - konseptualizm
  - ehkamçılıq
- 

Sual: Esxatologiya nədir: (Çəki: 1)

- dəyərlər haqqında təlim
  - varlıq haqqında təlim
  - dünyanın və insanın son taleyi haqqında təlim
  - insanın mənşəyi haqqında təlim
  - cəmiyyətin mənşəyi haqqında təlim
- 

Sual: Dünyanın Allah tərəfindən heçdən yaradıldığını bəyan edən dünyagörüş necə adlanır: (Çəki: 1)

- kreasionizm
  - dialektika
  - dualizm
  - monoteizm
  - monizm
- 

Sual: Aşağıda göstərilən filosoflardan hansı patristikanın görkəmli nümayəndəsi olmuşdur: (Çəki: 1)

- Kuzanski
  - Avqustin
  - Siseron
  - Platon
  - Aristotel
- 

### **BÖLMƏ: 0402**

Ad	0402
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: İşraqilik fəlsəfəsinin banisi kimdir: (Çəki: 1)

- Şihabəddin Yəhya Sühreverd
- Əbülhəsən Bəhmənyar
- A.Bakıxanov



- Məhəmməd Hadi
  - M.F. Axundov
- 

Sual: Azərbaycanda maarifçiliyin əsas nümayəndələri kimlərdir: (Çəki: 1)

- A.Bakıxanov, M.F.Axundov
  - Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə
  - Ə.Topçubaçov, H.Zərdabi
  - M.Ə.Sabir, S.Ə.Şirvani
  - N.Tusi, N.Nərimanov
- 

Sual: Mötəzilik hansı cərəyandan ayrılmışdır (Çəki: 1)

- Qədərilik
  - Cəbərilik
  - Şafilik
  - Əşərilik
  - Əxilik
- 

Sual: Mötəzəliyin prinsipləri hansıdır: (Çəki: 1)

- qədər in dəyişməzliyi, quranın əzəli olması
  - ədalət, təkallahlılıq, vədə əməl etmək
  - qəzavü qədər in dəyişməzliyi
  - vicdan azadlığı, ilahi iradə
  - bunların heç biri
- 

Sual: Kəlam nədir: (Çəki: 1)

- islam sxolastikası, ortadoksal dini fəlsəfi sistemdir
  - Quranı təfsir edən ədəbiyyatdır
  - Hədislər külliyyatıdır
  - bədii fəlsəfi fikir istiqamətidir
  - Sufi ədəbiyyatıdır
- 

Sual: Kəlam nəyə əsaslanır (Çəki: 1)

- Kəlam təlimi dinin normativ əsaslarına söykənir
  - Sufi ədəbiyyatına
  - Hürufik ideyalarına
  - hədislərə
  - Qədim yunan filosoflarının əsərlərinə
- 

Sual: Sufizmi islam şəriətinə uyğunlaşdıran filosof (Çəki: 1)

- Qəzali
  - Bəhmənyar
  - Ibn Haldun
  - Ibn Rüşd
  - Həllac
-

Sual: İbn Haldunun fikrincə kimlər dövləti idarə edə bilməz (Çəki: 1)

- Quranla məşğul olan alimlər
  - filosoflar
  - sənətkarlar
  - xalq
  - bunlardan heç biri
- 

Sual: Kəlam nədir (Çəki: 1)

- İslam sxolastikası, ortadoksal dini fəlsəfi sistemdir
  - Quranı təfsir edən ədəbiyyatdır
  - Hədislər külliyyatıdır
  - bədii fəlsəfi fikir istiqamətidir
  - Sufi ədəbiyyatıdır
- 

Sual: Kəlam nəyə əsaslanır (Çəki: 1)

- Kəlam təlimi dinin normativ əsaslarına söykənir
  - Sufi ədəbiyyatına
  - Hürufik ideyalarına
  - hədislərə
  - Qədim yunan filosoflarının əsərlərinə
- 

Sual: Əxilər kimlərdir (Çəki: 1)

- «İxvan əs - səfa» gizli cəmiyyətin son nümayəndələridir
  - hürufilərdir
  - işraqilik fəlsəfəsinin nümayəndələridir
  - möminlərin birliyidir
  - peripatetik filosoflardır
- 

Sual: Fütüvvə nədir? (Çəki: 1)

- sufi - əxi ideologiyasıdır
  - Muxalif cərəyandır
  - Yunan fəlsəfəsinin şərqdə davam etdirən cərəyanıdır
  - Sxolastika cərəyanıdır
  - Din hüququdur
- 

Sual: Fərabinin səciyyəvi cəhətini göstərin (Çəki: 1)

- Mötəbər hədislər müəllifidir
  - Şərqdə Aristotelin görkəmli təfsirçisidir
  - Sufizmin ifrat qolunun nümayəndəsidir
  - Ortadoksal İslam fəlsəfəsinin nümayəndəsidir
  - Bunlardan heç biri
- 

Sual: Tusi İnsan aqlının hansı formasını qəbul edir (Çəki: 1)

- nəzəri və əməli
  - kəsb edilmiş ağıl,
  - vərdiş halını almış ağıl,
  - faktiki ağıl
  - heyvani ağıl
- 

Sual: Axundova görə (Çəki: 1)

- təbiət öz-özünün səbəbidir
  - maddi dünya Allah tərəfindən yaradılmışdır
  - maddi və mənəvi birgə yaranmışdır
  - təbiət hadisələri maddi substatdır
  - təbiət və yaradan vəhdət təşkil edir
- 

Sual: Sufizmin panteist sisteminin klassik nümayəndəsi (Çəki: 1)

- M.Həllac
  - E.Miyanəci
  - Qəzali
  - Şəbüstəri
  - Ə.Sühreverdi
- 

Sual: Bəhmənyar fəlsəfəsində səbəbləri göstərin (Çəki: 1)

- əmələgətirici, forma, materiya, məqsəd
  - zaman, məkan, materiya, hərəkət
  - varlıq, materiya, hərəkət, məqsəd
  - kəmiyyət, keyfiyyət, səbəb, nəticə
  - bunlardan heç biri
- 

Sual: Fəna» anlayışı hansı cərəyana məxsusdu (Çəki: 1)

- sufizm
  - caynizm
  - Şafilik;
  - İşraqilik;
  - Peripatetizm
- 

Sual: Əl Kindi fəlsəfənin hansı növlərini fərqləndirir (Çəki: 1)

- elmi və qeyri elmi
  - nəzəri və əməli
  - dini və elmi
  - rəşional və irəşional
  - heç biri
- 

Sual: Əl Fərabı bılıyn hansı növlərini göstərir (Çəki: 1)

- Praktiki və nəzəri
- tətbiqi və fundamental

- dini və elmi
  - rasional və irrasional
  - ezoterik və məntiqi
- 

Sual: Fərabiyə görə Fəlsəfə (Çəki: 1)

- Allahın sifətləri haqqında elmdir
  - varlığın ümumi xassə və qanunları haqqında bilikdir
  - İlahi və elmi biliklərin əlaqələndirilməsidir
  - mövcudatın səbəbləri haqqında bilikdir
  - universal bilik sahəsidir
- 

Sual: İbn Haldunun fikrincə kimlər dövləti idarə edə bilməz (Çəki: 1)

- Quranla məşğul olan alimlər
  - filosoflar
  - sənətkarlar
  - xalq
  - bunlardan heç biri
- 

### **BÖLMƏ: 0401**

Ad	0401
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Azərbaycanda İslama qədərki fəlsəfi təlimlər aşağıdakılardır; (Çəki: 1)

- Maniçilik, İşraqilik, Zarvanizm
  - Məzdəkilik, Zarvanizm, Maniçilik
  - Alban xristianlığı, Zarvanizm, sufizm
  - Xürrəmilik; hürufilik
  - Panteizm, əxilik və abdalizm
- 

Sual: Zarvanizmin səciyyəvi cəhətləri bunlardır: (Çəki: 1)

- Zərdüştilik fəlsəfəsindən qaynaqlanan dini-mistik və fəlsəfi təlimdir.
  - panteizmin vəhdətül - vücud təlimini qəbul edir.
  - Telelogiya və fatalizm ideyalarının tərəfdarıdır.
  - ortadoksal İslam fəlsəfəsi ideyalarını əsaslandırır.
  - rasionalizm və məntqə təfəkkürə üstünlük verir.
- 

Sual: Orta əsrlər Azərbaycan fəlsəfəsinin əsas cərəyanları: (Çəki: 1)

- Peripatetizm, işraqilik, hürufilik
- ortadoksal İslam fəlsəfəsi, maarifçilik

- işraqilik, Bəktəşilik
  - hürufilik, romantizm
  - Qızılbaşlıq, məzdəizm.
- 

Sual: Orta əsrlərdə Azərbaycan fəlsəfəsində peripatetizmin nümayəndələri: (Çəki: 1)

- Ə.Bəhmənyar, S. Urməvi, Ş.Y. Sührəverdi
  - N.Gəncəvi, N. Tusi, Ə.Ş.Sührəverdi.
  - M.Füzuli, S.Urməvi, Y.Qarabaği.
  - Eynəlqüzzat Miyanəci, Əbubəkr Bərdəi.
  - Məhəmməd Ərdəbili, Əfzələddin Xünəci.
- 

Sual: Aşağıdakılardan hansı Zarvanizm cərəyanının xüsusiyyətlərini düzgün əks etdirir: (Çəki: 1)

- Zərdüştlüyün, xristianlığın və buddizmin ayrı-ayrı ünsürlərini özündə əks etdirir
  - Zarvanizm Quranın fəlsəfi aspektdə təfsiri, dini mübahisələrin fəlsəfi əsaslandırılması ilə məşğul olmuşdur.
  - Zarvanizm Zərdüştilik fəlsəfəsindən qaynaqlanan dini-mistik və fəlsəfi təlimdir.
  - Zarvanizmdə islama uyğunlaşdırılmış panteizm nəzəriyyəsi yaradılmışdır
  - Telelogiya və fatalizm ideyalarının tərəfdarı olan politeist dini fəlsəfi cərəyandır
- 

Sual: Aşağıda göstərilən cavab variantlarından hansı İşraqilik təlimi üçün seçiyəvidir? (Çəki: 1)

- işraqilik fəlsəfəsində islama uyğunlaşdırılmış yeni bir emanasiya nəzəriyyəsi yaradılmışdır
  - 15-16 –cı əsrlərdə Azərbaycanda yaranmış ictimai fəlsəfi fikir hərəkatıdır.
  - işraqilik XIV-XV əsrlərdə meydana çıxmış hürufilik sufizm və islamilikdən qaynaqlanan fəlsəfi dini mistik hərəkatdır.
  - İşraqilikdə işıq və qaranlıq anlayışları əsas yer tutur. Xeyirlə Şər, işıqla zülmətin mübarizəsini əks etdirir.
  - Zərdüştiliyin əsasında yaranmış, Maniçilik və Məzdəizmin ideyalarının davamıdır.
- 

Sual: “Əsrarül-mələkut” əsərinin müəllifi kimdir: (Çəki: 1)

- A.Bakıxanov
  - N.Tusi
  - M.Hadi
  - M.F. Axundov
  - N.Nərimanov
- 

Sual: Əbülhəsən Bəhmənyarın əsərini göstərin: (Çəki: 1)

- “Təbiətin dialektikası”
  - “Təhsil kitabı”
  - “Qanunların ruhu haqqında”
  - “Əsrarül-mələkut”
  - “Məntiq elmi”
-

Sual: «İşiq fəlsəfəsi» əsərinin müəllifi kimdir: (Çəki: 1)

- A.Bakıxanov
  - M.F. Axundov
  - Şihabəddin Yəhya Sühreवərđi
  - N.Nərimanov
  - N.Tusi
- 

Sual: Sufi qnoseologiyasında idrakın aşağıdakı formaları mövcuddur: (Çəki: 1)

- rasionall idrakın formaları
  - Empirik idrak formaları
  - Mühazirə, aşkar etmə, və daxili müşahidə
  - Duyğu, təsəvvür
  - Mühakimə, əqli nəticə
- 

Sual: Təsəvvüf nədir? (Çəki: 1)

- Xüsusi növ bilikdir.
  - İdrak mərhələsidir
  - Sufizm haqqında təlimdir
  - Nəzəri biliklər sistemidir
  - Qərbdə Şərq fəlsəfəsi bu adla tanınır
- 

Sual: Sufi qnoseologiyasında idrakın hansı mərhələsinə üstünlük verilir (Çəki: 1)

- Hissi və Empirik mərhələ
  - Rasionall və məntiqi təfəkkür
  - İrrasionall və Ezoterik
  - Hissi və məntiqi mərhələ
  - Rasionall və Elmi idrak
- 

Sual: Şərq fəlsəfəsində emanasiya nəzəriyyəsi hansı cərəyan üçün səciyyəvidir (Çəki: 1)

- İşraqilik
  - Sufizm
  - Hürufilik
  - Peripatetizm
  - Panteizm
- 

Sual: Kəlamın nəzəri əsaslarını təşkil edir (Çəki: 1)

- 7-8 əsrlərdə cəbərilər və qədərilər arasındakı mübahisələr
  - Hədislər
  - Quranın mübahisəli ayələri
  - Şəriət məsələləri
  - elmi fəlsəfi mülahizələr
- 

Sual: Əxilər kimlərdir (Çəki: 1)

- «Ixvan əs - səfa» gizli cəmiyyətin son nümayəndələridir
  - hürufilərdir
  - işraqilik fəlsəfəsinin nümayəndələridir
  - möminlərin birliyidir
  - peripatetik filosoflardır
- 

Sual: Sufizmin qollarını göstərin (Çəki: 1)

- Sührəvərdiyyə, Nəqşəbəriyyə
  - mövləviyyə, Bəxtəşilik
  - Heydəriyyə, Şafilik
  - Əxilik, işraqilik
  - Saflıq qardaşları, müridizm
- 

Sual: Fütüvvə nədir? (Çəki: 1)

- sufi - əxi ideologiyasıdır
  - Müxalif cərəyandır
  - Yunan fəlsəfəsinin şərqdə davam etdirən cərəyanıdır
  - Sxolastika cərəyanıdır
  - Din hüququdur
- 

Sual: Sufizmin panteist sisteminin klassik nümayəndəsi (Çəki: 1)

- M.Həllac
  - E.Miyanəci
  - Qəzali
  - Şəbüstəri
  - Ə.Sührəverdi
- 

Sual: İşraqilik fəlsəfəsində idrakın hansı mərhələləri qəbul edilir (Çəki: 1)

- şəriət; həqiqət
  - hissi, əqli və intuitiv
  - hissi, əqli və intuitiv
  - empirik və ezoterik
  - Bunlardan heç biri
- 

Sual: İslam mədəniyyətində atomistikanı qəbul edən dini cərəyan hansıdır (Çəki: 1)

- Qədərilik
  - Mütəzəlik
  - Əşəriilik
  - Şafilik
  - heç biri
- 

Sual: Mütəzəlik hansı cərəyandan ayrılmışdır (Çəki: 1)

- Qədərilik
- Cəbəriilik

- Şafilik  
 Əşərilik  
 Əxilik

---

**BÖLMƏ: 0501**

Ad	0501
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Var-dövlətin artmasını Allaha xoş gedən əməl sayan hansıdır? (Çəki: 1)

- Katolisizm ;  
 Pravoslavlıq;  
 Yunan-katolisizmi;  
 İslahatçılıq;  
 Protestantizm

Sual: İntibah dövrünə xas olan fəlsəfi dünyagörüşdə hansı ideya daha çox inkişaf etmişdir? (Çəki: 1)

- Təkamülçülük  
 Kosmopolitizim;  
 İslamçılıq;  
 Teosentizm;  
 Humanizm

Sual: Frensis Bekonun işlədiyi elmi-tədqiqat metodu necə adlanır? (Çəki: 1)

- Rasional metod;  
 Deduktiv metod;  
 Modelləşdirmə metodu;  
 Abstraktlaşdırma metodu;  
 İnduktiv metod

Sual: "Düşünürəm ,deməli mövcudam" aforizmi kimə məxsusdur? (Çəki: 1)

- F.Bekona;  
 C.Lokka;  
 Q.Leybmitşə;  
 Q.Qalileyə;  
 R.Dekarta

Sual: C.Lokk hansı fəlsəfi mövqedən çıxış edirdi? (Çəki: 1)

- Rasionalizm;



- Obyektiv idealizm;
  - Dini sxolastika;
  - Panteizm;
  - Sensualizm və empirizm
- 

Sual: "Məntiq elmi" əsərinin müəllifi kimdir? (Çəki: 1)

- Fixte;
  - Kant;
  - Şelling;
  - Feyerbax;
  - Hegel
- 

Sual: Adı çəkilənlərdən kim analitik həndəsənin banisi, fransız filosofudur (Çəki: 1)

- F.Bekon;
  - T.Hobbs;
  - R.Dekart
  - A. Lametri;
  - Q.Leybnis?
- 

Sual: Fransız metafizik materialistləri kimlərdir (Çəki: 1)

- Volter, Didro, Haydegger;
  - Kant, Russo, Dalamber;
  - Lametri, Holbax, Helvetsi
  - Yaspers, Volter, A.Kamyu;
  - Didro, Holbax, Spinoza?
- 

Sual: İ.Kant aşağıda göstərilən hansı idrak cərəyanına mənsub idi: (Çəki: 1)

- Aqnostisizm
  - Rasionalizm;
  - Sensualizm;
  - Empirizm;
  - Skeptisizm?
- 

Sual: Klassik alman fəlsəfəsində dialektik inkişaf qanunlarını hansı filosof sistemləşdirmişdir: (Çəki: 1)

- Fixte;
  - Hegel
  - Şelling;
  - Kant;
  - Feyerbax?
- 

Sual: Empirizm cərəyanı idrakın mənbəyini görürdü: (Çəki: 1)

- dində
- riyaziyyatda

- incəsənətdə
  - təcrübədə
  - tefəkkürdə
- 

Sual: Hansı filosof alman klassik fəlsəfəsinin nümayəndəsi deyil (Çəki: 1)

- Feyerbax
  - Hegel
  - Kant
  - Leybnits
  - Fixte
- 

Sual: Hegelə görə hər şeyin ilkin əsası (Çəki: 1)

- materiyadır
  - süurdur
  - mütləq ideya(dünya ruhudur)
  - Tanrıdır
  - hər şeyin ilkin əsası yoxdur.
- 

Sual: Hegelin sistemində dünya inkişafı (Çəki: 1)

- ruhun(mütləq ideyanın) inkişafıdır
  - ictimai-iqtisadi formasiyaların qanunauyğun şəkildə əvəzlənməsi prosesidir
  - Tanrı istəyinin təcəssüm etməsidir
  - materiyanın özünütəşkili prosesi
  - Hegel inkişafı inkar edirdi.
- 

Sual: Feyerbaxın fikrincə idrakın başlıca obyektı nədir (Çəki: 1)

- təbiət
  - Tanrı
  - insan
  - idrak
  - cəmiyyət.
- 

Sual: Lokka görə idrakın əsasını nə təşkil edir (Çəki: 1)

- duyğu
  - ideya
  - fikir
  - söz
  - intuisiya
- 


Sual: Maarifçilik fəlsəfəsi üçün bütövlükdə səciyyəvi olan nədir (Çəki: 1)

- insan zəkasına biliyə və ictimai tərəqqiyə inam
- həddən artıq olan dindarlıq
- teosentrizm
- idrak problemlərinə böyük maraq göstərilməsi

determinizm

---

**BÖLMƏ: 0502**

Ad	0502
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

---

Sual: Xristianlıq əməkdə nəyi görürdü? (Çəki: 1)

- Cənnətə düşmə vasitəsi ;
- Tanrıya qovuşmaq üsulu;
- Dini inkişaf etdirmək yolu;
- Müqəddəslik zirvəsinə yüksəlmək vasitəsi;
- İnsanın günahını yumaq vasitəsi

---

Sual: İndustrializm dövrünə təsadüf edən panteizm nədir? (Çəki: 1)

- İnsanın təbiətlə vəhdət təşkil etməsi;
- Cəmiyyətin təbiətlə yekcinsliyi;
- Tanrının insanla qarşı-qarşıya qoyulması;
- Təbiətin və insanın fərqli mahiyyət daşması;
- Tanrının təbiətlə eyniləşdirilməsi

---

Sual: İntibah dialektikasının əsasını kim qoymuşdur? (Çəki: 1)

- Parasels;
- B.Telezio;
- N.Kopernik;
- C.Bruno;
- N.Kuzanski

---

Sual: Sonsuz kiçilənlər haqqında riyazi metod nəyi tədqiq etməyə imkan verirdi? (Çəki: 1)

- Kimyəvi prosesləri;
- Bioloji prosesləri;
- Biokimyəvi prosesləri;
- Sosial prosesləri;
- Hərəkəti riyazi dildə ifadə etməyi

---

Sual: Dekarta məxsus idrak metodunda mühüm prinsiplərdən biri hansıdır? (Çəki: 1)

- Ardıcılıq;
- Fərqləndirmə;
- Mütənasiblik;

- Inkaretmə;
  - Fasiləsizlik
- 

Sual: Q.Leybnis bölünməz monadaları nə hesab edirdi? (Çəki: 1)

- əqlin əsası;
  - zəkanın bütələri;
  - şüurun məzmunu;
  - Təfəkkürün nəticəsi;
  - Təbiətin mahiyyəti
- 

Sual: Fransız materializmində dünyanın mexaniki mənzərəsi kimin tərəfindən əsaslandırılmışdır (Çəki: 1)

- Didro;
  - Russo;
  - Volter;
  - Kondilyak;
  - Holbax
- 

Sual: Holbaxa görə materiyanın əsas atributu nədir? (Çəki: 1)

- Uzunluğu və eni;
  - Məkan;
  - Zaman;
  - əşyavilik;
  - hərəkət
- 

Sual: Biliklərin yeganə mənbəyini Feyerbax nəyi hesab edir? (Çəki: 1)

- Qavrayış;
  - Təfəkkür;
  - Hafizə;
  - Təxəyyül;
  - Duyğular
- 

Sual: Yeni dövr fəlsəfəsində panteizm ideyaları hansı filosofa məxsusudur: (Çəki: 1)

- B.Spinoza
  - F.Bekon;
  - R.Dekart;
  - Leybnis;
  - T.Hobbs?
- 

Sual: Bekona görə elmi metod öz başlanğıcını götürülməlidir (Çəki: 1)

- təcrübədən
- məntiqi təfəkkürdən
- bədii əsərlərdən
- ilahiyyatdan

sadə müşahidədən;

---

Sual: Antroposentrizm fəlsəfəni səciyyələndirən termindir (Çəki: 1)

- qədim Şərq fəlsəfəsinin
  - antik (qədim yunan-roma) fəlsəfəsinin
  - orta əsrlər fəlsəfəsinin
  - yeni dövr fəlsəfəsinin
  - intibah dövrü fəlsəfəsinin;
- 

Sual: Dekarta görə elmi metod öz mənbəyini götürməlidir: (Çəki: 1)

- məntiqi tərəküddən
  - siyasətdən
  - təcrübədən
  - müşahidələrdən
  - ilahiyyatdan
- 

Sual: Dekarta görə substansiya (Çəki: 1)

- Allahın yaratdıqlarıdır
  - İnsanın yaratdıqlarıdır
  - Özü-öz mövcudluğunu şərtləndirən varlıqdır
  - Kainatdır
  - Şüurdur
- 

Sual: Spinozaya görə substansiya aşağıdakılardan hansıdır (Çəki: 1)

- materiya
  - ruh
  - canlılar aləmi
  - təbiət
  - bunların hec biri
- 

Sual: Substansiyanın yeganə olduğunu iddia edən kimdir (Çəki: 1)

- Kant
  - Spinoza
  - Dekart
  - Leybnis
  - Demokrit;
- 

Sual: Substansiyanın dualizmi ideyası kimə məxsusdur (Çəki: 1)

- Hegele
  - Platona
  - Haydeggerə
  - İbn-Sinaya
  - Dekarta
-

Sual: Xalis zəkanın tənqidi adlı fəlsəfi traktatın müəllifi kimdir (Çəki: 1)

- Herder
  - Feyerbax
  - Lessinq
  - Kant
  - Hegel
- 

Sual: Hegelin fəlsəfəsi nəyi ifadə edir (Çəki: 1)

- realizm
  - mütləq obyektiv idealizm
  - materializm
  - empirizm
  - transsendental idealizm
- 

Sual: Yazdığı Tarix fəlsəfəsi əsərində Hegel tarixi (Çəki: 1)

- elmin mütərəqqi inkişafı kimi görürdü
  - Tanrının məqsədyönlü qərarlaşması hesab edirdi
  - dünya ruhunun zaman çərçivəsində inkişafı kimi izah edirdi
  - dünya ruhunun məkan çərçivəsində inkişafı kimi izah edirdi
  - mənəvi tərəqqi hesab edirdi.
- 

Sual: Dekartın fəlsəfi mövqeyinin başlanğıc prinsipi nədir (Çəki: 1)

- tərəddüd
  - dialektika
  - intuisiya
  - duyğulanma
  - məntiq
- 

Sual: Kanta görə hissi seyrin aprior formaları hansıdır (Çəki: 1)

- məkan və zaman
  - məkan və tefəkkür
  - varlıq və zaman
  - duyğu və təsəvvür
  - varlıq və şüur
- 

Sual: Kanta görə kateqorik imperativ (Çəki: 1)

- onun tutduğu vətəndaşlıq mövqeyidir
  - istənilən mənəvi tələblərin əsassız olmasının sübutudur
  - onun əsaslandığı planetlərin kütləsinin nisbəti qanunudur
  - təcrübədən keçirdiyi xristian ehkamıdır
  - mütləq mənəvi tələb, mənəvi qanundur
- 

**BÖLMƏ: 0601**

Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Falsifikasiya prinsipinin mahiyyəti nədən ibarətdir: (Çəki: 1)

- elmi nəzəriyyələr təkzib olunanadək həqiqidir
- elmi bilik öz təsdiqini təcrübədə tapır;
- biliyin doğruluğu onun fəlsəfi paradigmalara uyğunluğu ilə müəyyən olunur;
- biliyin doğruluğu onun obyektiv reallığa uyğunluğu ilə müəyyənləşir;
- biliyin doğruluğu onun məntiqi ziddiyətsizliyindəndir.

Sual: Praqmatizmdə U.Ceymsin universal təcrübə "şüur axını", plüralist kainat təlimi: (Çəki: 1)

- radikal rasionalizm,
- radikal avtoritarizm,
- radikal koqnitivizm,
- radikal empirizm
- radikal antroposentrizm adlanır.

Sual: Postpozitivizmə aiddir: (Çəki: 1)

- İ.Lakatos, P.Feyerabend, T.Kun
- M.Fuko, J.Derrida, J.liotar;
- M.Şlik, O.Neyrat, R.Karnap;
- A.Berqson, K.Jaspers, M.Haydegger;
- O.Kont, H.Spenser, E.Max.

Sual: Postindustrializm dövründə yaranmış fəlsəfi düşüncə tipi: (Çəki: 1)

- analitik fəlsəfə;
- neopozitivizm;
- postmodernizm
- eksiztensializm;
- hermenevtika.

Sual: İntuisionizmə görə (A.Berqson) varlığa adekvat olan idrakı qabiliyyət hansıdır: (Çəki: 1)

- tefəkkür;
- iradə;
- duyğu;
- instuisiya
- induksiya.

Sual: İdrakda zəkanın rolunu inkar edən və ya onu məhdudlaşdıran, ön plana iradəni, seyri, hissi, praqmatizmi, intuisiyanı çəkən fəlsəfi cərəyan necə adlanır (Çəki: 1)

- irrasionalizm
  - rasionalizm
  - empirizm;
  - skeptisizm
  - stiyentizm
- 

Sual: Həyat fəlsəfəsi"niun nümayəndələrini göstərin (Çəki: 1)

- Nitsşe
  - Fixte
  - Popper
  - Lokk
  - Hegel
- 

Sual: Müasir Qərb fəlsəfəsinin cərəyanını göstərin (Çəki: 1)

- Buddizm
  - praqmatizm
  - tomizm
  - aqnostisizm
  - patristika
- 

Sual: Şopenhauerin fəlsəfi təliminin mərkəzi anlayışı " həyat əzmi" anlayışıdır. Onu nəyin köməyi ilə dərk etmək olar (Çəki: 1)

- intuisiyanın
  - intellektin
  - fəvqəlfəurun
  - mistikanın
  - duyğuların
- 

Sual: Pozitivizmin banisi (Çəki: 1)

- Nitsşe
  - Kont
  - Husserl
  - Berqson
  - Marks
- 

Sual: İnsanın xarici dünyanın deyil öz daxili aləmini dərk edərək kamilləşdiyini, anlama malik olduğunu irəli sürən cərəyan (Çəki: 1)

- Praqmatizm
  - Marksizm fəlsəfəsi
  - Ekzistensializm
  - Analitik fəlsəfə
  - hermeneretik fenomenologiya
-



Sual: "Biosfera" anlayışını işlətmişdir: (Çəki: 1)

- Vernadskiy
  - T.de-Şarden
  - Ç.Darvin
  - E.Zyuesse
  - Lamark
- 

Sual: "İnsan fikrin hüdudlarında" əsərinin müəllifi kimdir? (Çəki: 1)

- Marsel
  - Frankl
  - Sartr
  - Kamyn
  - Haydegger
- 

Sual: Hansı filosof öz əsərində "insanlığın sonu" ideyasını irəli sürmüşdür (Çəki: 1)

- Haydegger
  - Nitsşe
  - Kerkeqor
  - Fuko
  - Şopenhauer
- 

Sual: Analitik fəlsəfə təhlil prosesinə nəyi daxil etmədi? (Çəki: 1)

- inam
  - dil
  - intuisiya
  - tefəkkür
  - hisslər
- 

Sual: Həyat fəlsəfəsinin nümayəndəsini göstərin (Çəki: 1)

- Kamyu
  - Freyd
  - Nitsşe
  - Fromm
  - Junq
- 

Sual: Husserl bu cərəyanlardan hansının əsasını qoymuşdur (Çəki: 1)

- psixoanaliz
  - personalizm
  - fenomenologiya
  - hermenevtika
  - obyektiv idealizm
-

Sual: Dildən düzgün istifadə edilməməsi psevdoproblemlər, o cümlədən fəlsəfi psevdoproblemlər yaradır” tezisini müdafiə edən cərəyanı göstərin (Çəki: 1)

- Neopozitivizm
  - neofreydizm
  - Marksizm
  - Ekzistensializm
  - obyektiv idealizm
- 

Sual: Fəlsəfinin idraki dəyərini inkar edən cərəyanı göstərin (Çəki: 1)

- pozitivizm
  - neofreydizm
  - Freydizm
  - fenomenologiya
  - ekzistensializm
- 


Sual: Fəlsəfi biliyin bir istiqaməti kimi "elm fəlsəfəsi" meydana gəldi (Çəki: 1)

- Marksizm fəlsəfəsində
  - XIX əsrin ikinci yarısında
  - Orta əsrlərdə
  - İntibah dövründə
  - Yeni Dövrə
- 

Sual: Həyatın mənası, həyat və ölüm problem hansı filosofun fəlsəfəsinin mərkəzi problemlərindən biridir (Çəki: 1)

- Şopenhauer
  - Marks
  - Aristotel
  - Dekart
  - Bekon
- 

### **BÖLMƏ: 0602**

Ad	0602
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

---

Sual: Müasir Qərb fəlsəfəsində stientist istiqamətə: (Çəki: 1)

- personalizm, postmodernizm, frankfurt məktəbi;
- hermenevtika, “həyat fəlsəfəsi”, ekzistensializm;
- postmodernizm, analitik fəlsəfə, strukturalizm;
- pragmatizm, neopozitivizm, strukturalizm
- elm fəlsəfəsi, personalizm, postmodernizm aiddir.

---

Sual: Müasir Qərb fəlsəfəsinin antistientist məktəblərinə: (Çəki: 1)

- ekzistensializm, hermenevtika, strukturalizm;
  - hermenevtika, personalizm, postmodernizm
  - praqmatizm, ekzistensializm, frankfurt məktəbi;
  - "həyat fəlsəfəsi", analitik fəlsəfə, praqmatizm;
  - fenomenologiya, ekzistensializm, strukturalizm aiddir.
- 

Sual: Müasir qərb fəlsəfəsinin stientist cərəyanlarında linqvistik dönüşün təşəkkülündə həlledici rol: (Çəki: 1)

- B. Rassele;
  - R. Karnapa;
  - L. Vitgenşteynə
  - K. Popperə;
  - T. Kuna məxsusdur
- 

Sual: Müasir qərb fəlsəfəsinin antistientist cərəyanlarında linqvistik dönüş: (Çəki: 1)

- K. Yaspersin;
  - M. Haydeggerin
  - E. Husserlin;
  - A.Kamyunun;
  - Q. Marselin adı ilə bağlıdır
- 

Sual: Praqmatizmin əsası: (Çəki: 1)

- Ç. Pirs, U.Ceyms, C. Dyui;
  - M.Şlik, R. Karnap, K. Gödel;
  - H. Reyhenbax, K. Hempel;
  - B. Rassel, L. Vitgenşteyn, B. Kroçe;
  - E. Fromm, R. Yaspers, M. Haydegger tərəfindən qoyulmuşdur.
- 

Sual: Qeyri-klassik istiqamətin (həyat fəlsəfəsi, intuitivizm, ekzistensializm) nümayəndələri klassik fəlsəfənin hansı əsas xüsusiyyətini tənqid edirlər: (Çəki: 1)

- empirizmini;
  - realizmini;
  - rasionalizmini
  - apriorizmini;
  - induktivizmini.
- 

Sual: Həyat fəlsəfəsi nümayəndələri varlığın əsas xüsusiyyətini nədə görürdülər: (Çəki: 1)

- materiyada;
- təfəkkürdə;
- arasıkəsilməz bütöv axında
- arasıkəsilməz strukturunda;
- onun mükəmməl bitkinliyində.

---

Sual: Zəkanın şeylərin üzərində yalnız üzdüyü, dünyanın mahiyyətinin isə bizə intuisiya, anlama vasitəsilə bəli olduğunu bildiren fəlsəfi cərəyan necə adlanır (Çəki: 1)

- həyat fəlsəfəsi
  - neorasionalizm
  - praqmatizm
  - fenomenologiya
  - pozitivizm
- 

Sual: İradəni həyat və idrakın əsas prinsipi kimi qiymətləndirən kim olmuşdur (Çəki: 1)

- O.Şpenqler
  - Şopenhauer
  - Diltey
  - Zimmel
  - Haydegger
- 

Sual: A.Şopenhauer hesab edirdi ki, dünyanın ilkin əsasını ...təşkil edir: (Çəki: 1)

- hakimiyyət əzmi
  - həyat əzmi
  - dünya ruhu
  - həyat
  - atman
- 

Sual: "Şən elm", Xeyir və şərin o biri tərəfində" əsərlərin müəllifi kimidir (Çəki: 1)

- Nitsşe
  - Haydegger
  - Berqson
  - Feyerbax
  - Spenser
- 

Sual: Müasir fəlsəfənin materialist cərəyanı (Çəki: 1)

- neotomizm
  - fenomenologiya
  - marksizm
  - ekzistensializm
  - praqmatizm
- 

Sual: Ekzistensializm" termini rus dilinə tərcümədə hansı mənanı verir (Çəki: 1)

- məhəbbət;
- idrak
- mövcudluq
- inkişaf
- dövretmə

---

Sual: Ekzistensializm insanla bağlı baxışlarını aşağıdakılardan hansı əks etdirir (Çəki: 1)

- həyatımızda hər şey təsadüfidir, buna görə də suyun axarı ilə üzmək və ümidlə yaşamaq lazımdır;
  - insanın davranışlarını bizim bilmədiyimiz qeyri-şüuri istəklər şərtləndirir
  - insanın həyatı tələdən, qismətdən asılıdır
  - insan azadlığa və hər şeyə görə məsuliyyət daşımağa məhkumdur
  - insan Allaha bənzər yaradılmış və onun taleyini də Allahın iradəsi şərtləndirir
- 

Sual: Müasir fəlsəfə sıx bağlıdır (Çəki: 1)

- Elmlə
  - dinlə
  - incəsənətlə
  - ideologiya ilə
  - ekologiya ilə
- 

Sual: Hakimiyyətə iradənin olması, canlı olan hər şeyin özünü təsdiqə can atdığına deyən filosofu göstərin (Çəki: 1)

- Nietzsche
  - Şopenhauer
  - Kant
  - Marks
  - Engels
- 

Sual: Postmodernizm fəlsəfəsinin bir xarakterik xüsusiyyəti hansıdır (Çəki: 1)

- həddi olan tədqiqat əsasları
  - rəşionalizm
  - tarixi optimizm
  - obyektiv gerçəkliyin simvolik rəmzlərlə əvəz edilməsi
  - empirizm
- 

Sual: Fəlsəfə göydən yerə enməli və insan həyatının praktik problemləri həll etməlidir " tezisini irəli sürən təlim (Çəki: 1)

- pozitivizm
  - fenomenologiya
  - personalizm
  - pragmatizm
  - Freydizm
- 

Sual: Hermenevtika nədir (Çəki: 1)

- başqasının mətnində ifadə olunmuş fərdiliyinin dərk etmə sənəti
- Müqəddəs kitabların şərhini
- dünyanın bədii dərk etmə üsulu
- Dil nəzəriyyəsi

İşarələr və işarələr sistemi haqqında elm

---

Sual: Müasir Qərb fəlsəfəsində anlamı idrakın metodu kimi qəbul edən cərəyanı göstərin (Çəki: 1)

- Hermenevtika
  - nominalizm
  - personalizm
  - strukturalizm
  - fenomenologiya
- 

Sual: İnsanın tənhalığa məhkum olduğunu söyləyən fəlsəfi cərəyanı göstərin (Çəki: 1)

- Marksizm
  - praqmatizm
  - volyuntarizm
  - Ekzistensializm
  - Freydizm
- 

### **BÖLMƏ: 0701**

Ad	0701
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: “Qeyri-varlıq” məfhumunun sinonimləri aşağıdakılardan hansılardır? (Çəki: 1)

- gerçəklik və reallıq;
  - yoxluq və qeyri-mövcudluq;
  - varlıq və yoxluq;
  - var olma və yoxluq;
  - mövcudluq və gerçəklik.
- 

Sual: Yalnız bir substansiyadan çıxış edən fəlsəfi cərəyan necə adlanır? (Çəki: 1)

- idealizm;
  - materializm;
  - monizm;
  - dualizm;
  - aqnostisizm.
- 

Sual: Ontologiya hansı məsələni özünə daxil edir? (Çəki: 1)

- biliyin mənşəyi;
- dünyanın mənşəyi və onun universal əlaqələri;
- şüur və ideyaların mənşəyi;

- anlayış və mühakimələrin mənşəyi;
  - ziddiyyətlərin mənşəyi və formaları
- 

Sual: Ontologiya nə haqqında təlimdir? (Çəki: 1)

- idrak təlimi;
  - varlıq təlimi;
  - inkişaf təlimi;
  - ziddiyyətlər təlimi;
  - dəyərlər təlimi.
- 

Sual: Varlıq haqqında fəlsəfi təlim necə adlanır: (Çəki: 1)

- qnoseologiya;
  - antropologiya;
  - ontologiya
  - aksiologiya;
  - praksiologiya?
- 

Sual: Varlığın fəlsəfi anlayışının mahiyyəti nədən ibarətdir: (Çəki: 1)

- varlıq obyektiv mövcud olanı ifadə edən fəlsəfi kateqoriyadır
  - varlıq dəyişkənliyi bildirən anlayışdır;
  - varlıq bütün mövcud olanı ifadə edən fəlsəfi kateqoriyadır;
  - varlıq ideyalar aləmini bildirən anlayışdır;
  - varlıq subyektiv mövcudluğu bildirən anlayışdır;
- 

### **BÖLMƏ: 0702**

Ad	0702
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Orta əsr xristian fəlsəfəsində "həqiqi varlıq" nə idi? (Çəki: 1)

- ideyalar aləmi;
  - Allah varlığı;
  - insan varlığı;
  - ictimai varlıq;
  - obyektiv varlıq.
- 

Sual: Varlığın formaları aşağıdakılardır: (Çəki: 1)

- materiya və cismin varlığı;
- insan və ictimai varlıq;
- təbiət və heyvanat varlığı;

- şüur və mənəvi varlıq;
  - cəmiyyət və maddi istehsal varlığı.
- 

Sual: Materiyanın təşkili səviyyələri hansılardır? (Çəki: 1)

- cansız materiya, canlı və sosial səviyyə;
  - fasiləsiz maddi mühit;
  - elementar hissə və ideyaların təbiəti;
  - predmet, yaxud hadisənin təşkili səviyyəsi;
  - mikro- və makroaləm səviyyəsi.
- 

Sual: Məkan və zaman kateqoriyalarının anlaşılmasına dair müxtəlif konsepsiyalar hansılardır? (Çəki: 1)

- dualist və materialist;
  - metafizik və idealist;
  - substansial və relyasion;
  - dualist və monist;
  - hissi və rəasional.
- 

Sual: Varlığın sinonimləri aşağıda sadalananlardan hansılardır? (Çəki: 1)

- qeyri-varlıq və nə isə;
  - yoxluq və dünya;
  - reallıq və gerçəklik;
  - var olma və yoxluq;
  - nə isə və qeyri-mövcud olma.
- 

Sual: Varlığın əsas növləri aşağıdakılardır: (Çəki: 1)

- şüur və mənəvi varlıq;
  - maddi və mənəvi varlıq;
  - təbiət və heyvanat varlığı;
  - cəmiyyət və maddi istehsal varlığı;
  - maddi sistemlərin varlığı.
- 

Sual: Varlıq terminini elmə kim gətirib? (Çəki: 1)

- Platon;
  - Kant;
  - Parmenid;
  - Hegel;
  - Aristotel.
- 

Sual: Hərəkət formalarının təsnifatını kim irəli sürüb? (Çəki: 1)

- Aristotel;
- Hegel;
- Engels;
- Kant;



Platon.

---

Sual: Varlığın mövcudluq formaları hansılardır? (Çəki: 1)

- hərəkət və sükunət;
  - məkan və zaman;
  - təkamül və tənəzzül;
  - fasiləsizlik və sonsuzluq;
  - dəyişkənlik və inkişaf.
- 

Sual: Varlığın əbədi və ideal dəyərə malik olduğunu kim təxmin edir? (Çəki: 1)

- Fales;
  - Sokrat;
  - Platon;
  - Protoqor;
  - Heraklit.
- 

Sual: Varlığın formaları hansı bənddə düzgün qeyd edilmişdir: (Çəki: 1)

- təbiət, bitgilər aləmi;
  - cəmiyyət, maddi istehsal;
  - şüur, mənəvi varlıq;
  - mənəvi varlıq, insan
  - materiya, cansız təbiət?
- 

Sual: Substansiya anlayışının mahiyyəti nədən ibarətdir: (Çəki: 1)

- bütün mövcudluq;
  - özü-özünün səbəbi olan müstəqil varlıq
  - dünyada baş verən dəyişkənlik;
  - obyektiv mövcudluq;
  - subyektiv mövcudluq?
- 

Sual: Təbiətin varlığını fəlsəfənin hansı bölməsi öyrənir: (Çəki: 1)

- praksiologiya;
  - aksiologiya;
  - naturfəlsəfə;
  - antropologiya;
  - ontologiya?
- 

Sual: Təbii varlığa daxildir (Çəki: 1)

- litosfera
  - hidrosfera
  - büosfera
  - bunların hamısı
  - heç biri
-

Sual: Məkan və zaman (Çəki: 1)

- fasiləsizlik və fasiləliyin vəhdətidir
  - inkişafı istiqamətləndirir;
  - Materiya və ideyanın vəhdətidir
  - Nəzəriyyə və təcrübənin konkretləşdirir
  - Davamlılıq və ardıcılıqdır
- 

Sual: Aşağıdakılardan hansı inkişaf modeli deyildir (Çəki: 1)

- qradualist
  - yaradıcı təkamül
  - naturalist
  - antropogen
  - ontoloji
- 

Sual: Relyasion konsersiyaya görə (Çəki: 1)

- məkan və zaman materiya ilə nisbətdə götürülür
  - məkan və zaman müstəqil substansiyadır
  - məkan və zaman mütləq ideyanın məhsuludur
  - məkan və zaman subyektiv mahiyyət kəsb edir
  - məkan və zaman apirori və fəvqəltəbii kateqoriyadır
- 

Sual: Substansional konsepsiyanın nümayəndələrini göstərin (Çəki: 1)

- Demokrit, I.Nyuton
  - Epikür, Aristotel
  - V.Leybnis, I.Nyuton
  - Qaliley, Eynşteyn
  - Platon, Holbax.
- 

Sual: Sosial məkan anlayışı nəyi ehtiva edir (Çəki: 1)

- etnik münasibətləri
  - şəxsiyyət
  - cəmiyyət
  - Bunların hamısı
  - Bunların heç biri
- 

### **BÖLMƏ: 0801**

Ad	0801
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Rəsmi elm kimi fəlsəfi antropologiya kim tərəfindən yaradılmışdır: (Çəki: 1)

- M. Şeler və Q. Plesner
  - Marks və Engels
  - Kant və Hegel
  - Freyd və Fromm
  - Haydegger və Sartr
- 

Sual: İnsanı hərəkətə təhrik edən nədir: (Çəki: 1)

- motivlər
  - məqsədlər
  - əqidələr
  - tələbatlar
  - maraqlar
- 

Sual: Personalizmə görə, ali person: (Çəki: 1)

- Allahdır
  - təbiətdir
  - cəmiyyətdir
  - dövlətdir
  - insandır
- 

Sual: "İnsan bütün şeylərin ölçüsüdür" tezisi kimə məxsusdur: (Çəki: 1)

- Sokrata
  - Protaqora
  - Marksa
  - Engelsə
  - Lokka
- 

Sual: «İnsanların azad, şüurlu fəaliyyəti onların başlıca əlamətini təşkil edir» tezisi kimə məxsusdur: (Çəki: 1)

- İ.Kanta;
  - Hegele;
  - Ç.Darvinə;
  - Sokrata;
  - K.Marksa
- 

Sual: "İnsan hər şeyin ölçüsüdür" tezisini irəli sürən filosoflar kim olmuşdur (Çəki: 1)

- sofistlər
  - marksistlər
  - ekzistensialistlər
  - pozitivistlər
  - modernistlər
-

Sual: Bəşər övladının tək nümayəndəsi necə adlanır (Çəki: 1)

- şəxsiyyət
  - insan
  - fərd
  - fərdilik
  - növ
- 

Sual: Bu fərdi digər fərdlərdən fərqləndirən cəhətlər toplusuna nə deyilir (Çəki: 1)

- şəxsiyyət
  - insan
  - fərd
  - fərdilik
  - növ
- 

Sual: İnsanı sosial keyfiyyətlərin toplusu kimi səciyyələndirən anlayış hansıdır (Çəki: 1)

- şəxsiyyət
  - insan
  - fərd
  - fərdilik
  - növ
- 

Sual: İnsanın mövcudluğu mütləq nizam və kosmos kimi qavranılan münasibətlər sistemində nəzərdən keçirilən dövr hansıdır (Çəki: 1)

- orta əsrlər
  - antik
  - Yeni Dövr
  - postindustrializm
  - Maarifçilik
- 

Sual: Sosiallığı insanı heyvandan fərqləndirən əsas cəhət kimi nəzərdən keçirən antik filosofu kim olmuşdur (Çəki: 1)

- Sokrat
  - Protaqor
  - Qorqiy
  - Aristotel
  - Platon
- 

Sual: İnsanı Allah tərəfindən təyin olunmuş dünya nizamının bir hissəsi kimi nəzərdən keçirən dövr hansıdır: (Çəki: 1)

- orta əsrlər
- antik
- Yeni Dövr
- postindustrializm

Maarifçilik

---

Sual: Fəlsəfi antropologiya nədir (Çəki: 1)

- insanın təbiətini (məhiyyətini) araşdıran fəlsəfi cərəyan
  - antropogenez nəzəriyyəsi
  - antimarksizm
  - cəmiyyətin sosial strukturunu araşdıran fəlsəfi cərəyan
  - antropososiogenez nəzəriyyəsi
- 

Sual: Şəxsiyyətin üç əsas qatları ("Mən", "o", "fövqəl-Mən") haqqında təlimi inkişaf edən filosofu göstərin (Çəki: 1)

- Nitsşe
  - Şopenhauer
  - Freyd
  - Spenser
  - Spinoza
- 

Sual: Freydin nəzəriyyəsində psixikanın hansı sferası cəmiyyətin əxlaqi qaydaları ilə eyniləşdirilir (Çəki: 1)

- «Mən»;
  - «fövqəl-Mən»
  - "O"
  - "sən"
  - ictimai ideal
- 

Sual: 1. Maddi və mənəvi nemətlərin yaradılması istiqamətində insanın məqsədyönlü fəaliyyəti adlanır (Çəki: 1)

- davranış
  - fəallıq
  - layihələşdirmə
  - əmək
  - yaradıcılıq
- 

Sual: Qərb fəlsəfəsində insanı öz düşüncələrinin mərkəzinə qoyan ilk filosof olmuşdur (Çəki: 1)

- Avqustin
  - F. Akvinski
  - Kant
  - Sokrat
  - Heraklit
- 

Sual: Növün tək bir nümayəndəsi kimi insan (Çəki: 1)

- vətəndaşdır
- adamdır

- şəxsiyyətdir  
 fərddir  
 fərdiyyətdir
- 

Sual: İnsanı fəaliyyətin subyekti kimi xarakterizə edən anlayışı göstərin (Çəki: 1)

- Şəxsiyyət  
 fərdiyyət  
 fərd  
 qəhrəman  
 tarixi şəxsiyyət
- 

Sual: Həyat mənasını hər şeydən faydalanmaqda görə cərəyanı göstərin (Çəki: 1)

- evdemonizm  
 gedonizm  
 utilitarizm  
 asketizm  
 volyuntarizm
- 

Sual: Asketizmin tərəfdarları təbliğ edirlər (Çəki: 1)

- hər şeydən faydalanmağı  
 yaşamaqdan həzz almağı  
 altruizmi  
 maddi olan hər şeydən imtina etməyi  
 düzgün cavab yoxdur
- 

### **BÖLMƏ: 0802**

Ad	0802
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Antropososiogenez nədir: (Çəki: 1)

- insan və cəmiyyətin mənşəyi haqqında elm  
 insanın mənşəyi haqqında elm  
 cəmiyyətin mənşəyi haqqında elm  
 mənşəyi haqqında elm  
 ailənin mənşəyi haqqında elm
- 

Sual: İnsan nədir: (Çəki: 1)

- şüur və praktikasının predmetli daşıyıcısı  
 primat

- təbiətin ağası.
  - şərəfli ad
  - şəxsiyyət
- 

Sual: Bir fərdi başqalarından fərqləndirən spesifik, özünəməxsus konkret bioloji və sosial cəhətlərin məcmusuna nə deyilir: (Çəki: 1)

- Fərdiyyət
  - Orijinallıq
  - Şəxsiyyət
  - Fenomen
  - talant
- 

Sual: Fəlsəfi antropologiyanın ideya mənbələrini göstərin: (Çəki: 1)

- alman romantik fəlsəfəsi və həyat fəlsəfəsi, ekzistensializm, fenomenologiya
  - alman klassik fəlsəfəsi, freydizm
  - marksizm fəlsəfəsi, alman klassik fəlsəfəsi
  - fatalizm, volüntarizm
  - antik fəlsəfə, orta əsr fəlsəfəsi
- 

Sual: Dekart insanın mahiyyətini nədə görürdü: (Çəki: 1)

- ağıl və zəkasında
  - iradəsində
  - xarakterində
  - tərbiyəsində
  - bacarığında
- 

Sual: "İnsan hər şeyin ölçüsüdür" tezisinin antik müəllifi kimdir (Çəki: 1)

- Sokrat
  - Protaqor
  - Qorqiy
  - Aristotel
  - Platon
- 

Sual: Sofistlər insanla bağlı hansı tezisi irəli sürmüşdülər (Çəki: 1)

- İnsan hər şeyin ölçüsüdür
  - insan sosial keyfiyyətlərin məcmusudur
  - insan təbiətin bir hissəsidir
  - insan fərdi keyfiyyətlərin toplusudur
  - insan ictimai varlıqdır
- 

Sual: Münasibətlər və şüurlu fəaliyyət subyektini kim insan (Çəki: 1)

- şəxsiyyətdir
- insandır
- fərddir

- fərdilidir
  - növdür
- 

Sual: Təhtəl şüuru insanın varlığının ən mühüm amili kimi nəzərdən keçirən kim olmuşdur: (Çəki: 1)

- Engels
  - Marks
  - Darwin
  - Lenin
  - Freyd
- 

Sual: Freyd insan varlığının ən mühüm amili kimi nəyi nəzərdən keçirirdi (Çəki: 1)

- təhtəl şüuru
  - iqtisadiyyatı
  - siyasəti
  - hüququ
  - əməyi
- 

Sual: Humanizmi, insanın hərtərəfli inkişafını tərənnüm edən dövr hansıdır (Çəki: 1)

- orta əsrlər
  - antik
  - Yeni Dövr
  - postindustrializm
  - İntibah
- 

Sual: Antropososiogenez nədir (Çəki: 1)

- insanla cəmiyyətin bir-biri ilə qarşılıqlı bağlı olan qərarlaşma prosesi
  - insanın mənşəyi
  - cəmiyyətin mənşəyi
  - təbiətin mənşəyi
  - canlıların mənşəyi
- 

Sual: Fərdilik nədir: (Çəki: 1)

- bir fərdi digər fərdlərdən fərqləndirən cəhətlər
  - insanın sosial keyfiyyətləri
  - insanın təbiəti
  - insanın psixologiyası
  - insanın bioloji keyfiyyətləri
- 

Sual: Cəmiyyətin tamhüquqlü üzvü kimi fəaliyyət göstərməsi üçün insanın müəyyən bilik, norma və dəyərlər sisteminə yiyələnməsi prosesinə nə deyilir: (Çəki: 1)

- təlim
- inkulturasiya
- sosiallaşma



- tərbiyə
  - fəaliyyət
- 

Sual: Fəlsəfi antropologiyanın nümayəndəsini göstərin (Çəki: 1)

- L.Şestov
  - M.Şeler
  - F.Nitsşe
  - E.Fromm
  - H.Markuze
- 

Sual: "İnsan siyasi heyvandır" tezisini arqumentləşdirən kim olmuşdur (Çəki: 1)

- Platon
  - Sokrat
  - Demokrit
  - Aristotel
  - Engels
- 

Sual: "İnsanı təbiətin bir element kimi götürən və onun heyvanlarla birgə eyni qanunlara tabe olduğunu iddia edən cərəyan adlanır (Çəki: 1)

- rasionizm
  - naturalizm
  - sosiologizm
  - humanizm
  - pozitivizm
- 

Sual: "İnsanın istənilən hərəkətini əvvəlcədən müəyyən edilmiş bir hadisə kimi götürən təlim adlanır (Çəki: 1)

- nihilizm
  - pragmatizm
  - fatalizm
  - volyuntarizm
  - rasionizm
- 

Sual: "İnsanın mahiyyətini biologiləşdirən cərəyanı göstərin (Çəki: 1)

- Sosial-darvinizm
  - ekzistensializm
  - Marksizm
  - fenomenologiya
  - Darvinizm
- 

Sual: "Məqsəd vasitəyə bəraət qazandırır" tezisini hansı təlim irəli sürür (Çəki: 1)

- hedonizm
- asketizm
- providensializm

- praqmatizm  
 rasionalizm
- 

Sual: "Yaşamaq - həzz almaqdır " tezisini irəli sürən cərəyan (Çəki: 1)

- asketizm  
 praqmatizm  
 gedonizm  
 utilitarizm  
 rasionalizm
- 

### **BÖLMƏ: 0901**

Ad	0901
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: İdrak prosesinin səviyyələri hansılardır? (Çəki: 1)

- empirik və nəzəri;  
 hissi və rasional;  
 nəzəri və hissi;  
 empirik və rasional;  
 eksperimental və nəzəri.
- 

Sual: İdrak prosesi özünə aşağıdakı komponentlərdən hansıları daxil edir? (Çəki: 1)

- duyğu və anlayış;  
 qavrayış və mühakimə;  
 təsəvvür və müşahidə;  
 obyekt və subyekt  
 eksperiment və əqli-nəticə.
- 

Sual: Hislərə əsaslanan idrak hansıdır? (Çəki: 1)

- rasional idrak;  
 hissi idrak;  
 intuitiv idrak;  
 əyani idrak;  
 gündəlik idrak.
- 

Sual: Qnoseologiya nədir? (Çəki: 1)

- varlıq təlimi;  
 dəyərlər təlimi;  
 idrak təlimi;

- inkişaf haqqında təlim;
  - materiya haqqında təlim.
- 

Sual: "Özündə şey" anlayışını elmə kim daxil edib? (Çəki: 1)

- Kant;
  - Hegel;
  - Feyerbax;
  - Marks;
  - Fixte.
- 

Sual: Yeni dövr fəlsəfəsində empirizmin nümayəndəsi kimdir? (Çəki: 1)

- R.Dekart;
  - B.Spinoza;
  - F.Bekon;
  - Q.Leybnits;
  - K.Helvetsi.
- 

Sual: Elmi idrakın səviyyələrini seçin: (Çəki: 1)

- təbii-elmi və humanitar;
  - hissi və rəsonal;
  - analitik və sintetik;
  - empirik və nəzəri
  - induktiv və deduktiv;
- 

Sual: Epistemologiya anlayışının düzgün mənasını göstərin: (Çəki: 1)

- Bilik haqda təlimdir.
  - İdrak sahəsində istifadə olunan anlayışlar sistemi
  - Varlıq haqqında təlim.
  - İnsan zəkası haqqında təlim.
  - Fəlsəfənin elmi-idraki proseslərini öyrənən hissəsi
- 

Sual: İnsanın təbiətə idraki münasibətinin başlıca səpgisi (Çəki: 1)

- Praktiki
  - Müşahidə
  - Qeyri şüuri
  - Emosional hissi
  - Aksioloji
- 

Sual: Bədii tərəkür fəaliyyətinin bilik sisteminin formalaşmasında rolu yoxdur" (Çəki: 1)

- Doğrudur
- Doğru deyildir
- Həmişə yox
- İstisna hallarda

Vərdiş halını aldıqda

---

Sual: İdrakın hansı tipləri var (Çəki: 1)

- Elmi
  - Vahid
  - Bədii
  - Emosional
  - Erkən
- 

Sual: Hansı cərəyan dünyanın dərkini qeyri mümkün sayır (Çəki: 1)

- Rasionalizm
  - Sensualizm
  - Skeptsizm
  - Aqnostsizm
  - Intuitivizm
- 

Sual: Həqiqi bilik nəzəri səviyyədə müəyyənləşdiyi üçün hissi idrakın idrak prosesində əhəmiyyəti yoxdur fikri (Çəki: 1)

- Doğrudur
  - Doğru deyil
  - Müəyyən şəraitdə
  - Elmi təfəkkürdə
  - Riyazi hesablamalarda
- 

Sual: Hissi idrakın formasını göstərin (Çəki: 1)

- Duyğu
  - Mühakimə
  - anlama
  - Təfəkkür
  - Əqli nəticə
- 

Sual: Rasional təfəkkürə daxil deyildir (Çəki: 1)

- Anlayış
  - Təfəkkür
  - Mühakimə
  - Əqli nəticə
  - Təsəvvür
- 

Sual: Intuisiya nəinki dərkətməyə kömək etmirç hətta idrak prosesinə maneçilik göstərməsi fikri doğrudur: (Çəki: 1)

- Doğrudur
- Elmi idrak üçün doğrudur
- Yaradıcılıq prosesində doğrudur
- Yalnızdır

Eksperimentlər zamanı doğrudur

---

Sual: Aqnostisizm (Çəki: 1)

- Obyektiv dünyanın mahiyyətinin dərk edilənliyini inkar edən təlim
  - varlıq haqqında təlim
  - Allah haqqında təlim
  - 20-ci əsr fəlsəfəsində cərəyan
  - dəyərlər haqqında təlim
- 

Sual: İnsanın mahiyyəti deyil, yalnız hadisələri dərk etdiyini iddia edənlər adlandırılır (Çəki: 1)

- apologetlər
  - dogmatiklər
  - qnostiklər
  - aqnostiklər
  - Deistlər
- 

Sual: Şüur vasitəsilə varlığın tərəf və əlaqələrinin dərkinə deyilir (Çəki: 1)

- introspeksiya
  - dərk
  - refleksiya
  - praktika
  - anlama
- 

Sual: Nəzəri idraka aiddir (Çəki: 1)

- induksiya
  - müşahidə
  - sınaq
  - ölçü
  - analogiya
- 

Sual: Ayrı-ayrı müddələrdən daha ümumi xarakterli müddələrə keçid adlanır (Çəki: 1)

- deduksiya
  - induksiya
  - analogiya
  - modelləşdirmə
  - abstraksiya
- 


Sual: Fikirdə hisəslərin tam şəklinə gətirilməsinə deyilir (Çəki: 1)

- təhlil
- korrelyasiya
- sintez
- eyniləşdirmə

analogiya

---

**BÖLMƏ: 0902**

Ad	0902
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

---

Sual: "Aqnostisizm" termini nədir? (Çəki: 1)

- biliyin natamamlığı və dəyişkənliyi;
- dünyanın dərkedilməzliyi haqqında təlim;
- idrakın gerçəkliyi tam və adekvat şəkildə əks etdirməsi haqqında təlim;
- yalnız dini biliyin həqiqiliyi haqqında təsəvvür;
- idrakın xalis simvolik xarakter daşması haqqında təsəvvür.

---

Sual: Zəkanı idrakın əsasına qoyan təlim necə adlanır? (Çəki: 1)

- sensualizm;
- aqnostisizm;
- rasionalizm;
- empirizm;
- skeptisizm.

---

Sual: Materialist sensualizminin nümayəndəsi aşağıda sadalananlardan hansıdır? (Çəki: 1)

- R.Dekart;
- İ.Kant;
- C.Lokk;
- P.Holbax;
- D.Didro.

---

Sual: Orta əsr Qərb fəlsəfəsinin qnoseoloji prinsipi nədir? (Çəki: 1)

- tarixilik;
- rasionalizm;
- vəhv;
- kreasionizm;
- formalizm.

---

Sual: Məntiqi idrakın alətinə çevirən kim olmuşdu? (Çəki: 1)

- Platon;
- Sokrat;
- Aristotel;

- Protoqor;
  - Heraklit.
- 

Sual: Hissi idrakın hansı formaları mövcuddur: (Çəki: 1)

- duyğu, qavrayış, təsəvvür
  - duyğu, qavrayış, anlayış ;
  - qavrayış, təsəvvür, mühakimə;
  - təsəvvür, mühakimə, anlayış;
  - nəzəriyyə, duyğu, təsəvvür?
- 

Sual: Rasional idrakın hansı formaları mövcuddur: (Çəki: 1)

- qavrayış, təsəvvür, mühakimə;
  - mühakimə, qavrayış, anlayış;
  - anlayış, mühakimə, əqli-nəticə
  - mühakimə, qavrayış, təsəvvür;
  - nəzəriyyə, duyğu, təsəvvür?
- 

Sual: Məzmunu insandan asılı olmayan bilik necə adlanır: (Çəki: 1)

- obyektiv həqiqət
  - subyektiv həqiqət;
  - nisbi həqiqət;
  - mütləq həqiqət;
  - intuitiv həqiqət;
- 

Sual: Predmetin təbii şəraitdə passiv öyrənilməsi necə adlanır: (Çəki: 1)

- müşahidə
  - sintez;
  - analiz;
  - deduksiya;
  - modelləşdirmə?
- 

Sual: Praktikanın idrak prosesində rolu hansıdır: (Çəki: 1)

- praktika təbiətin dəyişdirilməsinə yönəlmiş mənəvi fəaliyyətdir;
  - praktika idrakın mənbəyi və həqiqətin meyarıdır
  - praktika bilik əldə etməyə yönəlmiş elmi eksperimentdir;
  - praktika bilik əldə etməyə yönəlmiş maddi fəaliyyətdir;
  - praktika ətraf aləmin dəyişdirilməsinə yönəlmiş maddi fəaliyyətdir?
- 

Sual: İdrak prosesində nə prinsiplilik təşkil edir (Çəki: 1)

- İdrak subyekt
  - İdrak obyekt
  - İdrak subyekt və obyekt
  - İdrak vasitəsi
  - Mütləq özünüdərk
-

Sual: "İdrak obyektı" və "obyektiv varlıq" anlayışları eynilik təşkil edir (Çəki: 1)

- Eynidirlər
  - Eynilik təşkil etmir
  - Müəyyən şərtlər daxilində eynidir
  - Nisbətən eynidirlər
  - Müqayisənin mənası yoxdur
- 

Sual: Biliyin hansı məqamı üçün sistemləşdirmə, əsaslandırma və məntiqilik xasdır (Çəki: 1)

- Hamısında
  - Elmi
  - Bədii
  - Müşahidə
  - Kortəbii-sadə
- 

Sual: Ümumielmi idrak metodu hansıdır (Çəki: 1)

- Eksperiment
  - Analiz
  - Sintez
  - Mücərrədləşdirmə
  - bunların hamısı
- 

Sual: Aşağıdakı metodlardan hansı konkret elmlərə tətbiq edilir (Çəki: 1)

- Riyazi indiksiya
  - Mücərrədləşdirmə
  - Abstraktdan konkretə yüksəlmə
  - Formallaşdırma
  - Ideallaşdırma
- 

Sual: "Fikri eksperiment" ifadəsində ziddiyyət mövcuddur (Çəki: 1)

- Hə
  - Yox
  - Elmi-təbii idrakda bəli
  - Sosial proseslər üçün yox
  - Həm var, həm yoxdur
- 

Sual: Doğru müəyyənləşdirmə hansıdır? (Çəki: 1)

- Deduksiya ümumi mühakimələrdən xüsusi nəticə alma yoxdur
  - Deduksiya tətqiqat prosesində xüsusi mühakimələrdən ümumi nəticə almağa deyilir
  - Deduksiya hissi və rəşionalın vəhdətidir
  - Deduksiya elmi ümumiləşdirmədir
  - Deduksiya konkretədən abstrakta yüksəlmədir
-



Sual: Doğru cavab variantını seçin (Çəki: 1)

- Fikrin təkcədən ümumiyyə doğru inkişafı induksiyadır
  - Induksiya ümumi bilikdən xüsusi nəticəyə gəlməkdir
  - Induksiya hissi və rəsonalın vəhdətidir
  - Induksiya abstraktdankonkratə yüksəlmədir
  - Induksiya adi bilikdən məntiqi biliyə keçiddir
- 

Sual: Şeylərin mənasını dərkı prosesi adlanır (Çəki: 1)

- bilik
  - intuisiya
  - introspeksiya
  - anlama
  - retrospeksiya
- 

Sual: İnsanın problemin həlli yolları və şərtlərini bilmədən onu həll etmək qabiliyyəti adlanır (Çəki: 1)

- refleksiya
  - intuisiya
  - intellekt
  - praktika
  - anlama
- 

Sual: Bu cərəyana görə, dünya dərk etmək üçün əsas vasitə zəkadır (Çəki: 1)

- intuitivizm
  - neopozitivizm
  - rəsonalizm
  - metafizika
  - empirizm
- 

Sual: Bir predmetə xas olan bəzi xüsusiyyətlərin buna oxşar digər predmetə məntiqi köçürülməsinə deyilir (Çəki: 1)

- ümumiləşdirmə
  - modelləşdirmə
  - abstraksiya
  - analogiya
  - sintez
- 

### **BÖLMƏ: 1001**

Ad	1001
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Həqiqət: (Çəki: 1)

- İdrak obyektinə uyğun gələn mühakimədir
  - Hamının razılaşdığı mühakimədir
  - Avtoritetin fikridir
  - Dalanın sonundakı işıqdır
  - Zamanın müqəddəsləşdirdiyi ənənədir.
- 

Sual: Yanılma: (Çəki: 1)

- İdrak obyektinə uyğun gəlməyən mühakimədir
  - əsaslandırılmamış mühakimədir
  - əlverişli olmayan yanaşmadır
  - yad fikirdir
  - bilərəkdən formalaşdırılan səhv nöqtəyi-nəzər.
- 

Sual: Konkret həqiqət: (Çəki: 1)

- əyani həqiqətdir;
  - təsərrüfatlı təsvirdir;
  - obyektə və onun dərk edilmə sərhədləri müəyyənləşmiş həqiqətdir
  - ətraflı təsvirdir;
  - dəqiq verilmiş şərtlər daxilində konkret əşyalar haqqında bilikdir.
- 

Sual: Həqiqətin sübut edilməsi: (Çəki: 1)

- Həqiqətlə onun obyektə arasında uyğunluğun aşkarlanması
  - Onun faydalılığının üzə çıxması
  - Onun cəlbədiciliyi
  - əksəriyyətin onunla razılaşması
  - mövcud nəzəriyyələr çərçivəsində təkzib olunmazlığı deməkdir.
- 

Sual: Həqiqətin meyarı: (Çəki: 1)

- Onun isbatıdır;
  - İnsanların praktik fəaliyyətidir
  - Alimlərin nüfuzlu rəyidir
  - İnsanın intuisiyasıdır
  - Ümumi razılaşmalardır
- 

Sual: "Falsifikasiya" prinsipi elmiyin kriterisidir: (Çəki: 1)

- R.Karnapın nəzəriyyəsində;
  - K.Popperin nəzəriyyəsində
  - M.Haydeggerin nəzəriyyəsində;
  - L.Vitgenşteynin nəzəriyyəsində;
  - B.Rasselin nəzəriyyəsində.
-

Sual: İkili həqiqət haqqında təlimin mahiyyəti nədən ibarətdir: (Çəki: 1)

- Etiqadın həqiqəti dininəsasındır;
  - Ağılın həqiqəti elmin əsasındır;
  - Etiqad və bilik bir-birini tamamlayır
  - Etiqad və bilik bir-birini istisna edir;
  - Etiqad və biliklə Allah dərk edilir;
- 

Sual: Dekart həqiqətin meyarını nədə görür: (Çəki: 1)

- Təcrübədə yoxlamaqda;
  - Müqəddəs yazılarda;
  - İdrakın obyektinə biliyin uyğun gəlməsində
  - Biliyin zəkada şübhə oymamasında
  - Sxolastik fəlsəfədə.
- 

Sual: Mütləqlik, nisbilik, obyektivlik, konkretlik nəyin əsas xassısıdır (Çəki: 1)

- həqiqətin
  - materiyanın
  - nəzəriyyənin
  - hipotezin
  - şüurun
- 

Sual: Ziddiyətsizlik elmiliyin aşağıdakı meyarına aiddir (Çəki: 1)

- məntiqi
  - empirik
  - estetik
  - pragmatik
  - rasional
- 

Sual: F.Bekon hansı konsepsiyanın tərəfdarı idi (Çəki: 1)

- həqiqətin mütləqliyinin
  - həqiqətin nisbiliyinin
  - həqiqətin əlçatmazlığının
  - həqiqətin konvensionallığının
  - həqiqətin ikiliyinin
- 

Sual: Həqiqi və praktiki faydalı həqiqətlərin əldə edilməsi metodu kimi Dekart nəyi göstərirdi (Çəki: 1)

- seyredici analizi
  - empirik intuisiyanı
  - rasional deduksiyanı
  - spekulyativ sintezi
  - dialektik metodu
-

Sual: Avqustinin konsepsiyasında həqiqətin meyarı nə idi (Çəki: 1)

- təcrübə
  - zəka
  - vəhy
  - eksperiment
  - belə meyar yox idi
- 


Sual: Həqiqət dərk edən subyektdən asılı olmadığına görə o (Çəki: 1)

- obyektivdir
  - subyektivdir
  - mütləqdir
  - konkretidir
  - mücərrəddir
- 

Sual: Qnoseologiyada mənasına görə həqiqətin əksi olan anlayış hansıdır (Çəki: 1)

- təbliğat
  - yanlış
  - mühakimə
  - səhv
  - illüziya
- 

### **BÖLMƏ: 1002**

Ad	1002
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

---

Sual: İnsan şüurunun sübut olmadıqda belə həqiqəti dərk etmək qabiliyyəti: (Çəki: 1)

- Ağıldır;
  - Dərrakədir;
  - Məntiqdir
  - Intuisiyadır;
  - Intellektdir.
- 

Sual: Obyektiv həqiqət: (Çəki: 1)

- Dərk edən insanın maddi maraqları ilə şərtlənir
  - Dərk edən şəxsin orqanizmi ilə şərtlənir
  - İdrak obyektinə ilə şərtlənir
  - Xarici (kənar) amillərlə şərtlənir
  - ətraf aləmlə şərtlənir.
-

Sual: Mütləq həqiqət: (Çəki: 1)

- qeyri-məhdud həqiqətdir
  - təkzibolunmaz hökmdür
  - qəti hökmdür
  - bitkin və dəqiq bilikdir
  - rədd edilməz fikirdir.
- 

Sual: Nisbi həqiqət: (Çəki: 1)

- Ehtimali hökmdür
  - Natamam və qeyri-dəqiq bilikdir
  - İnsanın keçici maraqları ilə şərtlənən bilikdir
  - Mümkün olan həqiqətdir;
  - Zamanca dəyişilən fikirdir.
- 

Sual: Dünya haqqında mötəbər bilik əldə etməyin mümkün olmadığını vurğulayan cərəyan hansıdır (Çəki: 1)

- skeptisizm
  - ateizm
  - rasioanzim
  - empirizm
  - naturalizm
- 

Sual: Əgər nəzəriyyənin proqnozlaşdırdığı empirik nəticələr praktikada sübuta yetməyirsə, onda nə deyirlər (Çəki: 1)

- biliyin verifikasiyası
  - biliyin falsifikasiyası
  - biliyin aprobasiyası
  - nəzəriyyə və təcrübənin konqruentliyi
  - biliyin rasionallşması
- 

Sual: Falsifikasiya etmək mümkün deyil (Çəki: 1)

- qara qu quşlarının olmasını
  - Marsda həyatın olmasını
  - Allahın mövcudluğunu
  - Atlantidanın mövcudluğunu
  - Masonların mövcudluğunu
- 

Sual: Marksizm fəlsəfəsində həqiqətin meyarı nədir (Çəki: 1)

- praktika
  - elm
  - Gerçəklik
  - Din
  - Sübuta yetmə
-

Sual: Həqiqətin pragmatik konsepsiyasına görə həqiqət (Çəki: 1)

- alimlər arasında razılaşmadır
  - biliyin gerçəkliyə uyğun gəlməsi
  - əvəlki biliklərə uyğun gələn elmi fəaliyyət məhsulu
  - Problemlərin uğurlu həllində köməklik eüdən faydalı bir şey
  - Biliyin həqiqiliyinə əsaslandırılmış inam
- 

Sual: Həqiqətin bilavasitə məntiqi arqumentlərə müraciət etmədən dərki necə adlanır: (Çəki: 1)

- intuisiya
  - intellekt
  - seyr
  - müşahidə
  - qavrayış
- 

Sual: Əsaslandırılması zəruri olan elmi fərziyyə necə adlanır (Çəki: 1)

- hipotez
  - əqlinətice
  - nəzəriyyə
  - mühakimə
  - anlayış
- 

Sual: Dekart həqiqətin meyarını nədə görürdü (Çəki: 1)

- Müqəddəs kitabdan alınmış biliklərdə
  - İdrakın predmeti ilə üst-üstə düşən biliklərdə
  - Zəkanın şübhə etmədiyi biliklərdə
  - Təcrübədə yoxlamadan keçmiş biliklərdə
  - Sxolastikadan alınmış biliklərdə
- 

Sual: Pragmatizm həqiqətə hansı tərifi verir (Çəki: 1)

- həqiqət sübut olunmuş bir şeydir
  - həqiqət vermiş etdiyimiz bir şeydir
  - həqiqət faydalı bir şeydir
  - həqiqət reallığa uyğun bir şeydir
  - həqiqət dərk olunmaz bir şeydir
- 

Sual: Məntiqi anlamın ali pilləsi, fəlsəfi düşünən, ümumiləşdirmələrlə əməliyyat aparan və həqiqəti daha dərindən dərk edən idrak hansıdır (Çəki: 1)

- Zəka
  - əql
  - hiss
  - intuisiya
  - bunlardan heç biri
-

Ad	1101
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansı sosial idrakın tərəfi deyil? (Çəki: 1)

- ontoloji
- qnoseoloji
- aksioloji
- idraki
- metodoloji

Sual: Cəmiyyətin və insan fəaliyyətinin varlığının əsası kimi "ədalətlik ideyası" faktorunu hansı filosof irəli sürmüşdür? (Çəki: 1)

- Müqəddəs Avqustin
- Hegel
- Kant
- Platon
- E.Fromm

Sual: Cəmiyyətin və insan fəaliyyətinin varlığının əsası kimi "sosial xarakter" faktorunu hansı filosof irəli sürmüşdür? (Çəki: 1)

- Hegel
- E.Fromm
- Aristotel
- Ş.Monteskyö
- Platon

Sual: Cəmiyyətin və insan fəaliyyətinin varlığının əsası kimi "ilahi niyyət" faktorunu hansı filosof irəli sürmüşdür? (Çəki: 1)

- E.Fromm
- P.Çadayev
- Hegel
- Müqəddəs Avqustin
- Akvinalı Foma

Sual: Cəmiyyətin və insan fəaliyyətinin varlığının əsası kimi "mütləq ideya" faktorunu hansı filosof irəli sürmüşdür? (Çəki: 1)

- Feyerbax
- Hegel
- Ş.Monteskyö

- E.Fromm
  - Platon
- 

Sual: Cəmiyyətin obyektiv qanunlarını qəbul etməyən filosoflar aşağıdakılardan hansılardır? (Çəki: 1)

- F.Bekon və R.Dekart
  - V.Vindelband və Q.Rikkert
  - Ş.Monteskyö və P.Çaadayev
  - K.Marks və F.Engels
  - V.Arşinov və A.Pançenko
- 

Sual: Sosial idrakın aksioloji tərəfi dedikdə nə başa düşülür? (Çəki: 1)

- subyektin şəxsi təcrübəsi
  - sosial idrakda ictimai praktikanın rolu
  - ictimai təzahürlərin idrakı
  - dəyər yönümlü yanaşma
  - sosial idrakın təbiəti
- 

Sual: Sosial idrakın qnoseoloji tərəfi dedikdə nə başa düşülür? (Çəki: 1)

- Sosial idrakın qnoseoloji tərəfi insanın fərdi xüsusiyyətləri ilə bağlıdır
  - Sosial idrakın qnoseoloji tərəfi idrakın öz xüsusiyyətləri ilə bağlıdır
  - Sosial idrakın qnoseoloji tərəfi insanın cəmiyyətdə yeri ilə bağlıdır
  - Sosial idrakın qnoseoloji tərəfi ayrı-ayrı sosial qurumların xüsusiyyətləri ilə bağlıdır
  - Sosial idrakın qnoseoloji tərəfi yoxdur
- 

Sual: Materiyanın ali hərəkət forması kimi ən mürəkkəb idrak obyektini hansıdır? (Çəki: 1)

- təbiət
  - cəmiyyət
  - siyasət
  - din
  - fəlsəfə
- 

Sual: Subyektlə obyektin dixotomiyası nəyin hesabına aradan qaldırılır? (Çəki: 1)

- hüquqi qanunlar
  - subyektin şəxsi təcrübəsi
  - insanın fəaliyyəti
  - işlək qanunlar
  - təbiət qanunları
- 

Sual: Paradiqma sözü yunancadan tərcümədə nə deməkdir? (Çəki: 1)

- təcrübə
- nümunə



- idrak
  - t lim
  - n zəriyy 
- 

Sual: Paradiqma s z  f ls f  v  sosiologiyada ne  m nada i l nir? ( eki: 1)

- 1
  - 2
  - 3
  - 4
  - 5
- 

Sual: Paradiqma anlayışını elm  hansı filosof g tirib? ( eki: 1)

- Kant
  - Kun
  - Paton
  - Aristotel
  - Hegel
- 

Sual: Aşağıdakılardan hansı sosial f ls f nin paradiqması deyil? ( eki: 1)

- kulturoloji
  - t kam l
  - providensialist
  - sinergetika
  - tarixi determinizm
- 

Sual: Hansı f ls fi c r yan mexanikanın qanunlarını sosial f ls f nin qanunları kimi s ciyy l ndirilmisdir: ( eki: 1)

- eksiztensializm
  - XVIII  sr fransız materializmi
  - fenomenologiya
  - postmodernizm
  - Freydizm
- 

Sual: Pozitiv elm kimi sosiologiyanın banisi kimdir? ( eki: 1)

- M.Veber
  - O.Kont
  - K.Marks
  - Hegel
  -  . Monteskye
- 

Sual: K. Marksın başıca  s ri ( eki: 1)

- "Levifian
- "Kapital"
- " Xalis zekanın t nqidi"

- Elmi inqılabın strukuturu”  
 “ Açıq cəmiyyət və onun düşmənləri”
- 

Sual: K.Marksın fikrincə, cəmiyyətin başlıca sinfi hansıdır (Çəki: 1)

- Proletariat  
 Kəndlilər  
 Ziyalı  
 Burjuaziya  
 Din xadimləri
- 

Sual: Siyasət nəyin vasitəsilə gerçəkləşir (Çəki: 1)

- siyasi psixologiya, siyasi hisslər  
 siyasi iqtisad, siyasi sosiologiya  
 siyasi sənət, siyasi məharət  
 siyasi qanun və qanunauyğunluqlar  
 siyasi münasibətlər, siyasi institutlar, siyasi ideologiya
- 

Sual: İncəsənət mənəvi istehsalın hansı sahəsinə aiddir (Çəki: 1)

- incə üsullar sahəsinə  
 gözəl ifadələr sahəsinə  
 dünyanın estetik mənimsənilməsi sahəsinə  
 madi dəyərlər sahəsinə  
 ümumbəşəri sərvətlər sahəsinə
- 

Sual: Elmin yaranması şəraitinə nə aid edilmir (Çəki: 1)

- əmək bölgüsünün inkişafı  
 siniflərin yaranması prosesi  
 dövlət atributlarının təkmilləşməsi  
 tefəkkürün yüksək mücərrədləşmə səviyyəsi  
 təbiət haqqında təcrübi biliklərin, yazının, hesablamaların meydana gəlməsi
- 

## **BÖLMƏ: 1102**

Ad	1102
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Aşağıda sadalananlardan hansı sosial münasibətlərin tipi deyildir? (Çəki: 1)

- etnik  
 ərazi  
 peşə

- dövlət  
 demoqrafik
- 

Sual: Qısa müddət ərzində təfəkkürdə və cəmiyyətdə baş verən kəskin keyfiyyət dəyişməsi (Çəki: 1)

- inqilab  
 reformasiya  
 hərəket  
 təkamül  
 inkişaf
- 

Sual: İctimai tərəqqi nədir? (Çəki: 1)

- cəmiyyətin inkişaf səviyyəsidir  
 inkişafın müəyyən mərhələsində cəmiyyətin vəziyyətidir  
 cəmiyyətin inkişafında sadə formalardan daha mürəkkəb formalara doğru irəliləməsi  
 istehsalın inkişafıdır  
 ictimai təlabatların ödənilməsi səviyyəsidir
- 

Sual: Cəmiyyətdə çox təkmildən az təkmilə doğru gediş necə adlanır? (Çəki: 1)

- tərəqqi  
 tənəzzül  
 inqilab  
 təşəkkül  
 təkamül
- 

Sual: Cəmiyyət və təbiətdəki daimi dəyişmələr necə adlanır? (Çəki: 1)

- inqilab  
 təşəkkül  
 inflyasiya  
 təkamül  
 inkişaf
- 

Sual: Marksizmə görə antroposigenezis üçün əsas amil aşağıdakıdır: (Çəki: 1)

- hakimiyyət  
 xüsusi mülkiyyət  
 əmək  
 mənəviyyət  
 insan
- 

Sual: Antroposigenezis nədir? (Çəki: 1)

- fərdin mədəniyyətə yiyələnməsini əks etdirən sosiallaşma  
 zəkaya əsaslanan ümumbəşəri sivilizasiyaların təşəkkülü  
 təbiət və cəmiyyət münasibətlərinin müasir dövrə qədər inkişaf göstəricisidir

- şəxsiyyətin inkişaf prosesində mənəvi imkanlarının dəyərləndirilməsi
  - təbii aləmdən ayrılaraq insan və cəmiyyətin təşəkkülü prosesidir
- 

Sual: Sosial darvinizmə görə cəmiyyətin inkişafının hərəkət verici qüvvəsini təşkil edir (Çəki: 1)

- Dünya ruhu
  - Sınıf mübarizə
  - Görkəmli şəxsiyyətin iradəsi
  - Yaşamaq uğrunda mübarizə
  - Qeyri şüuri təsirlər.
- 

Sual: Naturalizmə görə (Çəki: 1)

- cəmiyyətin inkişafında maddi istehsal əsas yer tutur
  - ictimai inkişaf təbii-bioloji amillərdən asılıdır
  - İctimai inkişafın hərəkətverici qüvvəsini görkəmli şəxsiyyətlərin ideyası təşkil edir
  - obyektiv qanunuyğunluqlara müvafiq cəmiyyətdə inkişaf edir
  - Cəmiyyət inkişafı subyektiv amillərlə müəyyənləşir
- 

Sual: Hegelin fikrincə, tarixin hərəkətverici qüvvəsini nə təşkil (Çəki: 1)

- təbii seçmə
  - sınıf mübarizə
  - Dünya ruhu
  - görkəmli şəxsiyyətin iradəsi
  - sivilizasiyalrın toqquşması
- 

Sual: İqtisadi sinifləri cəmiyyətin sosial strukturunun başlıca elementi kimi müəyyənləşdirilmişdir (Çəki: 1)

- K.Marks
  - Feyerbax
  - Bakunin
  - Çerneşevski
  - M.Veber
- 

Sual: İctimai-iqtisadi formasiya anlayışını hansı cərəyan əsaslandırmışdır (Çəki: 1)

- Pozitivizm
  - Marksizm
  - Eksiztensializm
  - Praqmatizm
  - Eksiztensializm
- 

Sual: İctimai-iqtisadi formasiya nədir (Çəki: 1)

- Cəmiyyətin idarəetmə formasıdır.
- Bazis üstqurumla səciyyələnən cəmiyyətin müəyyən inkişaf mərhələsidir
- İnsanların konkret məkanda ictimai münasibətlərini ehtiva edir

- Lokal, qapalı sivilizasiyadır
  - Sosial-iqtisadi münasibətlərin formasıdır
- 

Sual: Marksist sosiologiyaya əsasən cəmiyyətdə əsas hərəkətverici qüvvə nədir? (Çəki: 1)

- təbii sərvətlər
  - sinfi mübarizə
  - görkəmli şəxsiyyətlər
  - Yaşamaq uğrunda mübarizə
  - Milli ruh
- 

Sual: Marksist fəlsəfəyə görə İnsanlar arasındakı münasibətlərin xarakteri (Çəki: 1)

- İstehsal
  - Siyasi
  - Hüquqi
  - İdeoloji
  - Əxlaqi
- 

Sual: İctimai istehsalın başlıca tipi (Çəki: 1)

- maddi gəlirlərin istehsalı
  - Sosial münasibətlərin istehsalı
  - resursların istehsalı
  - Mənəvi dəyərlərin istehsalı
  - dini ideyaların istehsalı
- 

Sual: Esxotologiya nədir (Çəki: 1)

- Sosializm və kapitalizmi birləşdirən cərəyan
  - Bəşəriyyətin sonu haqqında təlim
  - Dini konsepsiyaların inkişafını əks etdirən təlim
  - O biri dünyanın mövcudluğu haqqında təlim
  - Biosferanın kataklizmaları haqqında təlim
- 

Sual: Hərəkətlərin hansı növü dini kultura aid deyil (Çəki: 1)

- ayinlər, mərasimlər
  - rituallar, qurban kəsmə
  - fala baxma, özünətəhqin
  - dini ibadətlər, dualar
  - şəbih, bayramlar
- 

Sual: Dini şüurun əsas səviyyələri (Çəki: 1)

- dini təxəyyül, dii təsəvvür
- dini kult, dini qavrayış
- dini psixologiya, teologiya
- dini ideya, dini doktrina

dini yaddaş, dini t f kk r

---

Sual: C miyy tin m n vi strukturunu t şkil ed n elementl rin  n  aid deyil (  ki: 1)

- m n vi t l bat  
 m n vi maraq  
 m n vi yaxınlıq  
 m n vi f aliyy t  
 m n vi d y rl r (s rv tl r)
- 

Sual: C miyy tin m n vi h yatının s ciyy vi c h tl ri arasında g st ril nl rd n n  artıqdır (  ki: 1)

- insanın  z nd  m vcud olan reallıq  
 Őxsiyy tin  z nd  m vcud olan reallıq  
 istehsal m nasib tl ri  
 varlığın m  yy n sah si  
 c miyy tin maddi h yatından f rqli reallıq
- 

Sual: Hansı filosoflar hesab edir ki,  z n  b nz r adamlara dair m nasib td  aqressivlik bioloji s b bl rd n qaynaqlanır (  ki: 1)

- K.Marks, F.Engels  
 M.Veber, K.Popper  
 E.Fromm, K.Lorents  
 Hegel, Kant  
 Platon, Aristotel
- 

### **B LM : 1301**

Ad	1301
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar t�qdim etmək	2 %

---

Sual: M d niyy t  aiddir: (  ki: 1)

- D yiŐdirici-yaradıcı f aliyy ti  
 "insanil şmiŐ" v  ya "ikinci t bi t"  
 Maddi istehsal f aliyy ti  
 Toplanmış t cr b ni qoruyub saxlamağın sosial mexanizml ri  
 Bunların hamısı
- 

Sual: M d niyy t anlayışının bağılı olduğı "kultura" s z : (  ki: 1)

- İngilis m nŐlidir  
 Rus m nŐlidir

- Yunan mənşəlidir
  - Latın mənşəlidir
  - Ərəb mənşəlidir
- 

Sual: Siseronun fikrincə mədəniyyət: (Çəki: 1)

- Torpağı şumlamaq sənətdir
  - Bədənə qulluq etmək sənətdir
  - İnsan aqlını tərbiyə edib yetişdirməkdir
  - Dövlət başçısı yetişdirmək sənətdir
  - Bunların heç biri deyil
- 

Sual: Qədim yunanlar mədəniyyətin ali məqsədini: (Çəki: 1)

- Yüksək peşəkarlığa malik sənətkar yetişdirməkdə
  - Allahlara hörmət hissi tərbiyə etməkdə
  - Ticarəti və sənəti inkişaf etdirməkdə
  - Alim yetişdirməkdə
  - Ideal vətəndaş yetişdirməkdə görürdülər
- 

Sual: İndustrial cəmiyyət mədəniyyətin başlıca funksiyasını nədə görürdü: (Çəki: 1)

- Harmonik inkişaf edən insan yetişdirməkdə
  - Effektiv metoda malik ambisiyalı şəxsiyyət yetişdirməkdə
  - Mömin insan tərbiyə etməkdə
  - Məntiqi təfəkkürü inkişaf etdirməkdə
  - Humanizm ideyalarını yaymaqda?
- 

Sual: "Sivilizasiya" termini ilk dəfə olaraq: (Çəki: 1)

- Qədim yunanlarda
  - Qədim romalılarda
  - Empirizmin nümayəndələrinin əsərlərində
  - Alman klassik fəlsəfəsində
  - Fransız maarifçilərinin əsərlərində təşəkkül tapmışdır
- 

Sual: Sivilizasiyanı tərəqqinin son məqsədi hesab edirdi: (Çəki: 1)

- Aristotel
  - Siseron
  - Fransız maarifçiləri
  - İngilis materialistləri
  - İ.Kant
- 

Sual: Sivilizasiya ilk dəfə olaraq öz konkret-tarixi təcəssümünü: (Çəki: 1)

- Qədim Yunanıstanda
- Feodalizmdə
- Ərəb xilafətində
- Qədim Hindistanda

Industrial cəmiyyətdə tapdı

---

Sual: Aşağıdakılardan hansı sivilizasiya üçün səciyyəvidir: (Çəki: 1)

- Fərdiyyətçilik prinsipi
  - Kollektivçilik prinsipi
  - Humanizm prinsipi
  - Irrasionalizm
  - Bunlardan heç biri
- 

Sual: Sivilizasiya nəyin yetirməsidir: (Çəki: 1)

- Eqsentrik maraqların
  - Antroposentrik dəyərlərin
  - Dini dəyərlərin
  - Varlığa estetik münasibətin
  - Bunların heç birinin
- 

Sual: A.Toynbinin fikrincə, sivilizasiyanın yaranması üçün mühitə qarşı cavab reaksiyası necə olmalıdır: (Çəki: 1)

- Mülayim olmalıdır
  - Zəif olmalıdır
  - Birdəfəlik və kəskin olmalıdır
  - Özündə inersiya qüvvəsi daşmalıdır
  - Dalğavari olmalıdır
- 

Sual: Hansı bənddə mədəniyyətin formaları yanlış göstərilmişdir: (Çəki: 1)

- Təhsil, din, incəsənət
  - Incəsənət, fəlsəfə, əkinçilik
  - Təbiət, qalaktika, yer kürəsi;
  - əkinçilik, sənaye, qusçuluq
  - ədəbiyyat, rəssamlıq, maldarlıq
- 

Sual: Hərtərəfli inkişaf etmiş harmonik insan yetişdirmək (Çəki: 1)

- intibah mədəniyyətinin
  - Orta əsrlər mədəniyyətinin
  - Industrial cəmiyyətin
  - Qədim yunan mədəniyyətinin;
  - Bunlardan hər birinin əsas vəzifəsi idi;
- 

Sual: Mədəniyyətdə ənənələr (Çəki: 1)

- onun fasiləsizliyini təmin edir
  - tərəqqini şərtləndirən amildir
  - yeniliklərin mənimsənilməsinə yol açır
  - mühafizəkarlığın əleyhinədir
  - inqilabi dəyişikliklər tələb edir
-



Sual: Varislik əlaqələrini yaradan (Çəki: 1)

- maddi istehsaldır
  - iqtisadi tərəqqidir
  - siyasi təsisatlardır
  - ənənələr, tərbiyə və təhsil sistemidir
  - bunların heç biridir
- 

Sual: Hansı yanaşma simvol və işarələr sistemi kimi çıxış edən mədəniyyətin anlamı üçün səciyyəvidir (Çəki: 1)

- humanist
  - strukturalist
  - sosioloji
  - semiotik
  - funksional
- 

Sual: XXlərdə sivilizasiyaların toqquşması ssenarisini kim irəli sürmüşdür (Çəki: 1)

- S.Xantinqton
  - N.Danilevski
  - O.Şpenqler
  - .P.Sorokin
  - .L.Morqan
- 

Sual: Mədəniyyətin əsas formaları (Çəki: 1)

- elmi estetik
  - təbiət ictimaiyyət
  - maddi mənəvi
  - təbii sünni
  - kütləvi fərdi
- 

Sual: Mədəniyyətin hal hazırkı inkişaf mərhələsi nə ilə səciyyələnir (Çəki: 1)

- dəyərlər sisteminin dəyişməsinin ləng getməsi
  - global kommunikasiya şəbəkəsinin yaranması
  - lokal mədəniyyətlərin çiçəklənməsi
  - ənənələrə istinad edilməsinin yoxluğu
  - virtual olan layihələrin mütləqləşdirilməsi
- 

Sual: Dəyər, ideal və normaların yaradılması və translyasiyası üzrə mədəniyyətin funksiyası hansıdır (Çəki: 1)

- adaptasiya
  - aksioloji
  - idrakı
  - kommunikasiya
  - sosial təcrübənin mənimsənilməsi
-

Sual: Mədəniyyətlə bağlı bəyan edilən fikirləri özündə daşıyan O.Şpenqlerin əsəri (Çəki: 1)

- İnsan fenomeni
  - Bəşəriyyətin tarixi fəlsəfəsinə dair ideyalar
  - Avropanın süqutu
  - Xristianlığın mahiyyəti
  - Tarixin anlanması
- 

Sual: Mədəniyyət sözü ilk çağlarda nəyi bildirirdi (Çəki: 1)

- sivilisasiyanı
  - incəsənəti
  - torpağın becərilməsini
  - yaradıcılığı
  - münasibətləri
- 

Sual: O.Şpenqler və A.Toynbinin nəzəriyyəsində mədəniyyət bunu ifadə edir (Çəki: 1)

- təhsilin inkişaf səviyyəsi
  - tərbiyyə sistemi
  - elitar incəsənət
  - sosial nəzarətin formaları
  - lokal sivilisasiyalar
- 

### **BÖLMƏ: 1302**

Ad	1302
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Mədəniyyət: (Çəki: 1)

- Bioloji təkamülün məhsuludur
  - Instinktiv fəaliyyətdir
  - Maddi istehsalın göstəricisidir
  - Sosial-mənəvi fəaliyyətdir
  - Kainatın təkamül qanunlarına tabe olan təbii prosesdir
- 

Sual: Din mədəniyyətin əsas məqsədini: (Çəki: 1)

- Kamil insan tərbiyə etməkdə
- Elimli insan yetişdirməkdə
- Maddi və mənəvi tələbatlar arasında harmoniya yaratmaqda
- Ruhun xilasına inam və etiqad hissi tərbiyə etməkdə
- Gözəlliyi qiymətləndirmək bacarığı tərbiyə etməkdə görür

---

Sual: Hərtərəfli inkişaf etmiş insan yetişdirməyi hansı dövr mədəniyyətin əsas vəzifəsi hesab edirdi: (Çəki: 1)

- Industrializm dövrü
  - Postindustrializm
  - İntibah dövrü
  - Antik dövr
  - Orta əsrlər
- 

Sual: İctimai inkişafın təhlilinə formasion yanaşmanın tərəfdarı kim olmuşdur: (Çəki: 1)

- Toynbi
  - P.Sorokin
  - K.Marks
  - O.Şpenqlər
  - N.Danilevski
- 

Sual: Hansı yanaşmaya görə bəşəriyyətin vahid tarixi yoxdur, yalnız lokal sivilizasiyalar mövcuddur: (Çəki: 1)

- Formasion yanaşma
  - Psixoloji yanaşma
  - Kulturoloji yanaşma
  - Marksizm
  - Sosioloji yanaşma
- 

Sual: Şpenqlər sivilizasiyanı necə səciyyələndirir: (Çəki: 1)

- Sivilizasiya mədəniyyətin inkişafında son mərhələdir
  - Sivilizasiya mədəniyyətin çiçəklənmə dövrüdür
  - Sivilizasiya mədəniyyətin yaranma dövrüdür
  - Sivilizasiya mədəniyyətin sinonimidir
  - Sivilizasiya mədəni ənənə və adətləridir
- 

Sual: Mədəniyyətin fəlsəfi anlayışı hansıdır: (Çəki: 1)

- İnsan tərəfindən öz inkişafı üçün yaradılmış maddi və mənəvi dəyərlər məcmusu
  - İctimai münasibətlər məcmusu
  - "Birinci təbiət"
  - Obyekti hakimiyyət olan siyasi münasibətlərin məcmusu
  - İnsanın təbiətlə şərtlənən davranış qayda və normaları
- 

Sual: Tarixi prosesə formasion yanaşma nəyi iddia edir: (Çəki: 1)

- Tarixi proses dövrü səciyyə daşıyır
- Müxtəlif sivilizasiyaları bir-biri ilə müqayisə etmək olmaz
- Tarixi proses vahid olub ardıcıl olaraq bir sıra mərhələlərdən keçir
- Tarixin ümumi mənası hər bir xalqın öz taleyini özünün müəyyənləşdirilməsindədir

Tarixi proses dalğavari xarakter daşıyır

---

Sual: İnsana münasibətdə mədəniyyət (Çəki: 1)

- insan fəaliyyətinin məhsuludur
  - yalnız insana xas olan keyfiyyətdir
  - insanın inkişaf ölçüsüdür
  - insanın mövcudluq məkanıdır
  - bunların hamısıdır
- 

Sual: Mədəniyyətin son hədəfi insanın (Çəki: 1)

- maddi rifahın yüksəlməsi
  - texniki gücünün artması
  - nəzəri biliklərinin dərinləşməsi
  - sosial normaların mənimsənilməsi;
  - mənəvi zənginləşməsidir
- 

Sual: Mədəniyyətdə varislik (Çəki: 1)

- bioloji xarakter daşıyır
  - üzvi aləmin qanunlarına tabedir
  - irsiyyətdən irəli gəlir
  - sosial məzmun daşıyır
  - bunlardan heç biri deyildir
- 

Sual: Mədəniyyətin fasiləsizliyi (Çəki: 1)

- irsiyyətlə bağlıdır
  - yaşayış uğrunda mübarizə ilə şərtlənir
  - varislikəlaqələri ilə şərtlənir
  - elmi tərəqqisindən irəli gəlir
  - sosial tərəqiyə istinad edir
- 

Sual: Tarixin nə cür cərəyan etməsi anlamında ekzistensial yanaşmanın müəllifi kimdir (Çəki: 1)

- İ.Kant
  - Hegel
  - Russo
  - Makiavelli
  - K.Yaspers
- 

Sual: Hansı alim bəşər mədəniyyətinin üç mərhələdən ibarət olan vəhşilik barbarlıq və sivilizasiyadan keçməsinə hesab edirdi (Çəki: 1)

- M.Rid
- L.Morqan
- İ.Herder
- P.Sorokin

K.Levi-Stross

---

Sual: Lokal sivilizasiyalar nəzəriyyəsinin baniləri sırasında layiqli yer tutan (Çəki: 1)

- .N.Y.Danilevskidir
  - K.Yaspersdir
  - C.Vikodur
  - K.Levi-Strossdur
  - F.Brodeldir
- 

Sual: A.Toynbiyə görə sivilizasiyalar hansı müddət ərzində yaşayır (Çəki: 1)

- 2 min il
  - 3 min il
  - 4 min il
  - 5 min il
  - 6 min il
- 

Sual: Sivilizasiyanın tiplərə bölgüsündə bir çox tədqiqatçı onu aşağıdakı meqasistemlərə bölür (Çəki: 1)

- Şərq, Qərb, Şimal, Cənub
  - ABŞ və qalan dünya
  - böyük səkkizlik ölkələri və qalan dünya
  - Avropa, Asiya, Amerika
  - Şərq və Qərb
- 

Sual: Tarixə sivilizasion yanaşma bunu nəzərdə tutur (Çəki: 1)

- ictimai inkişafın ümumi qanunauyğunluqlarının qərarlaşması
  - avroposentrizm
  - tarixi prosesin formasion mərhələlərə bölünməsi
  - əldə etdiyi inkişafına görə bərabərseviyyəli mədəniyyətlərin qəbul edilməsi
  - cəmiyyətin həyatında xalq kütlələrinin rolunun mütləqləşdirilməsi
- 

Sual: Mədəniyyət və sivilizasiya anlayışları (Çəki: 1)

- bir biri ilə bağlıdır
  - eyni mənə kəsb edir
  - bir birindən fərqlənir
  - oxşar cəhətlərə malikdir
  - həm oxşar cəhətlərə malikdir həm də eyni zamanda bir birindən fərqlənirlər
- 

Sual: Mədəniyyət və sivilizasiya anlayışlarını hansı mütəfəkkir eyniləşdirirdi (Çəki: 1)

- N.Berdyayev
  - .A.Toynbi
  - K.Yaspers
  - K.Marks
  - V.Lenin
-


Sual: Hansı yanaşmaya görə bəşəriyyətin meyarı yoxdur, lokal sivilizasiyaların tarixi mövcuddur (Çəki: 1)

- formasion yanaşma
  - sivilizasion yanaşma
  - mədəni yanaşma
  - marksist yanaşma
  - iqtisadi yanaşma
- 

Sual: Şpenqlərə görə sivilizasiya (Çəki: 1)

- mədəniyyətin inkişafında son mərhələdir
  - mədəniyyətin inkişafında yüksək, çiçəklənmə dövrüdür
  - mədəniyyətin yaranması, təşəkkül dövrüdür
  - mənəvi mədəniyyətin güclənməsidir
  - barbaplıqdan mədəniyyətə keçiddir
- 

### **BÖLMƏ: 1401**

Ad	1401
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

---

Sual: Antistiyentizm nədir: (Çəki: 1)

- empirik biliklərin həddindən artıq şişirdilməsi
  - nəzəri biliklərin həddindən artıq şişirdilməsi
  - idrak nəzəriyyəsi
  - elmin differensiasiyası
  - təhsilin rolunun lazımı qədər qiymətləndirilməməsi
- 

Sual: Yunan dilindən tərcümədə “ problem” sözü hansı mənə daşıyır: (Çəki: 1)

- çətinlik, maneə
  - alqoritm
  - şübhə
  - məqsəd
  - axtarış
- 

Sual: Əsaslandırılmış hipotez nəyə çevrilir: (Çəki: 1)

- elmə
- nəzəriyyəyə
- konsepsiyaya
- paradiqmaya
- təlimə

---

Sual: Stiyentizm nədir: (Çəki: 1)

- orta əsr fəlsəfəsində cərəyan
  - dünyagörüş forması
  - elmin subyekt və obyektə bölgüsü
  - elmin mədəniyyətin ali mərhələsi kimi qiymətləndirilməsi
  - elmi rasionallığın tipi
- 

Sual: Əsil alimi xarakterizə edən nədir: (Çəki: 1)

- mücərrəd təfəkkür və yaradıcı təxəyyül qabiliyyəti, peşə bilikləri
  - şöhrətpərəstlik
  - həqiqəti qoruma
  - dərkətməyə can atma
  - elmə məhəbbət
- 

Sual: Problematizm nə deməkdir: (Çəki: 1)

- elmdə problemliliyin mütləqləşdirilməsi
  - dünyanın dərkəniləliyinin inkar edilməsi
  - çətinlik, maneə
  - hər bir bilik sahəsində elmiliyin meyarı
  - elmi biliyin genezisinin birinci forması
- 

Sual: Gerçəkliyin qanunauyğun tərəflərinin mücərrəd-məntiqi anlayışlar, kateqoriyalar və s. formasında sistemləşdirilmiş şəkildə dərkəinə nə deyilir (Çəki: 1)

- nəzəriyyə
  - elm
  - məntiq
  - fəlsəfə
  - fizika
- 

Sual: Gerçəkliyin sistemləşdirilmiş şəkildə dərkəni həyata keçirən mənəvi istehsal növü necə adlanır (Çəki: 1)

- nəzəriyyə
  - elm
  - məntiq
  - fəlsəfə
  - fizika
- 

Sual: Aşağıda göstərilənlərdən hansı elmin funksiyalarına aiddir (Çəki: 1)

- izahedici
  - humanist
  - aksioloji
  - praksiooloji
  - aksiomatik
-

Sual: Elmin situasiyaların proqnozlaşdırılması ilə bağlı olan funksiyası necə adlanır (Çəki: 1)

- praktiki
  - humanist
  - aksioloji
  - praksiooloji
  - proqnostik
- 

Sual: Elmi inqilabların strukturu konsepsiyasının müəllifi kimdir (Çəki: 1)

- Popper
  - Lakatos
  - Kun
  - Vitqenşteyn
  - Hantinqton
- 

Sual: T.Kun elmin metodologiyasında hansı anlayışı formulə etmişdi: (Çəki: 1)

- paradiqma
  - model
  - konsepsiya
  - təlim
  - nəzəriyyə
- 

Sual: Falsifikasiya prinsipinin müəllifini göstərin (Çəki: 1)

- Popper
  - Lakatos
  - Kun
  - Vitqenşteyn
  - Hantinqton
- 

Sual: Təbiət elmlərinin və texniki biliklərin ən yüksək mədəni dəyərə malik olduğunu bəyan edən dünyagörüş hansıdır (Çəki: 1)

- Praqmatizm
  - Texnisizm
  - Antistiyentizm
  - Stiyentizm
  - empirizm
- 

Sual: Hər hansı bir predmet sahəsində sistemləşdirilmiş bilik necə adlanır (Çəki: 1)

- Təlim
  - Konsepsiya
  - Epistema
  - Nəzəriyyə
  - Hipotez
-



Sual: Anlayışlar, qanunlar, nəzəriyyələr hansı sahənin məhsuludur (Çəki: 1)

- elmin
  - hüququn
  - riyaziyyatın
  - tarixin
  - fəlsəfənin
- 

Sual: Elmdə problemliliyin mütləqləşdirilməsinə nə deyilir (Çəki: 1)

- problematizm
  - ziddiyyətlik
  - rasionalizm
  - praqmatizm
  - stiyentizm
- 

Sual: Empirik biliklərin həddindən artıq şişirdilməsinə nə deyilir (Çəki: 1)

- antistiyentizm
  - stiyentizm
  - praqmatizm
  - pozitivizm
  - postpozitivizm
- 

Sual: XX əsrin əvvəllərində fizikanı böhrandan çıxaran kim olmuşdur (Çəki: 1)

- Eynşteyn və Bor
  - Lakatos və Kun
  - Eynşteyn və Kun
  - Lakatos və Бор
  - Rezerford və Bor
- 

Sual: Elmi biliyin öyrənilən obyektin qanunları və mahiyyəti haqqında tam təsəvvürlər verən təşkili formasını göstərin (Çəki: 1)

- nəzəriyyə
  - fərziyyə
  - ümumiləşdirmə
  - fakt
  - problem
- 

### **BÖLMƏ: 1402**

Ad	1402
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

---

Sual: Nəzəriyyə hansı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- izahetmə və qabaqgörmə
  - tərbiyə və idraki
  - idrak və izahetmə
  - metodoloji və proqnostik
  - dünyagörüşü və proqnostik
- 

Sual: Sosial təsisat kimi elmə nə daxildir: (Çəki: 1)

- universitetlər, institutlar, akademiyalar
  - elm sferasında davranışı təyin edən idarə və sosial normaların məcmusu
  - cəmiyyətin məhsuldar qüvvələri
  - fundamental elmlər, tətbiqi elmlər, ixtisaslaşdırılmış nəzəriyyələr
  - elmi məktəblər, elmi cərəyanlar, elmi konsepsiyalar
- 

Sual: Elmi rasionallığın klassik tipi nə vaxt formalaşmışdı: (Çəki: 1)

- XIV-XV əsrlərdə
  - XVII-XVIII əsrlərdə
  - XIX əsrin sonu- XX əsrin ortalarında
  - XX əsrin son rüblüyündə
  - antik dövrdə
- 

Sual: Elmlə istehsalatın qarşılıqlı təsirlərində XIX əsrdə başlamış mərhələni Marks necə adlandırmışdı: (Çəki: 1)

- elmi inqilab
  - elmin cəmiyyətin bilavasitə məhsuldar qüvvəsinə çevrilməsi prosesi
  - istehsalat inqilabı
  - istehsalatın elmi qabaqlaması
  - texnoloji inqilab
- 

Sual: Elmi rasionallıq və onun cəmiyyətdə rolu problemi ilə kim məşğul olmuşdu: (Çəki: 1)

- Berqson, Qusserl, Veber
  - Marks, Engels, Lenin
  - Kant, Fixte, Şelling
  - antik filosoflar
  - sadalananlardan heç biri
- 

Sual: Biliklər sistemi kimi nəzəriyyənin məntiqi strukturuna nə daxildir: (Çəki: 1)

- əsas anlayışlar və kateqoriyalar
- prinsiplər, postulatlar, aksiomlar
- məntiq qanunları və qaydaları
- köhnə və yeni nəzəriyyə

obyektin element, əlaqə və tərəflərinin qarşılıqlı təsir qanunları

---

Sual: Mənəvi istehsal sahəsi kimi elmin əsas məhsulu nədir: (Çəki: 1)

- sosial norma və mədəni nümunələr
  - anlayışlar, qanunlar, nəzəriyyələr
  - institutlar və universitetlər
  - həqiqət
  - cəmiyyətin məhsuldar qüvvələri
- 

Sual: Elmin gerçəkliyin dərkini metod və qaydalar sistemini təmsil edən funksiyası hansıdır (Çəki: 1)

- praktiki
  - humanist
  - aksioloji
  - praksioj
  - aksiomatik
- 

Sual: T.Kun hansı konsepsiyanın müəllifi olmuşdur (Çəki: 1)

- elmi inqilabların strukturu
  - elmi inqilabların tarixi
  - elmi inqilablarn mənşəyi
  - elmi inqilabların gedişi
  - elmi inqilabların xüsusiyyətləri
- 

Sual: Elmin metodologiyasında "paradiqma" anlayışını formulə etmiş mütəfəkkir kim olmuşdur (Çəki: 1)

- Popper
  - Lakatos
  - Kun
  - Vitqenşteyn
  - Hantinqton
- 

Sual: Qərb fəlsəfəsinin mədəniyyət sistemində təbiət elmlərinin rolunu mütləqləşdirən cərəyan necə adlanır (Çəki: 1)

- stiyentizm
  - praqmatizm
  - ekzistensializm
  - pozitivizm
  - neotomizm
- 

Sual: Elmi idrakın fərqli cəhətlərindən biri hansıdır (Çəki: 1)

- həqiqətə can atma
- praktiki əhəmiyyətlik
- metodlardan istifadə etməsi

- təcrübədə təsdiqlənməsi
  - təcrübədə təkzib edilməsi
- 

Sual: Elmdə differensiasiya prosesləri nə vaxt dərinləşdi (Çəki: 1)

- XIX əsrin 30-40-cı illərindən başlayaraq
  - XX əsrin 30-40-cı illərindən başlayaraq
  - XXI əsrdən
  - XIX əsrin sonlarından
  - XVIII əsrin sonlarından
- 

Sual: Elmin öyrəndiyi gerçəklik fəlsəfənin dilində necə adlanır (Çəki: 1)

- hadisələr dünyası
  - faktlar
  - mahiyyət
  - praktika
  - müşahidə
- 

Sual: Elmi inqilabları paradıqmaların əvəzlənməsi kimi səciyyələndirən konsepsiya kim tərəfindən işlənib hazırlanmışdır (Çəki: 1)

- M.Haydeqqer
  - J.Derrida
  - K.Yaspers
  - T.Kun
  - D.Yum
- 

Sual: Elmin funksiyasına aiddir: (Çəki: 1)

- idraki
  - estetik
  - kommunikativ
  - etik
  - semiotik
- 

Sual: Hansı dövrdə elm ictimai həyatın bütün sahələrinin inkişafını müəyyənləşdirən amilə çevrilir (Çəki: 1)

- XYII əsrin ilk elmi inqilabı zamanı
  - aqrar cəmiyyətdə
  - postsənaye cəmiyyətində
  - böyük coğrafi kəşflər dövründə
  - orta əsrlərdə
- 

Sual: Müasir elmi və texnoloji tərəqqinin xüsusiyyətini göstərin (Çəki: 1)

- kütləvi maşın istehsalı
- sənayenin avtomatlaşdırılması
- elmi nəzəriyyənin əsasında yeni texnologiyaların inkişafı

- elektrik enerjisindən geniş istifadə
  - sadalananlardan heç biri
- 

Sual: Elmi nəzəriyyənin elementini göstərin (Çəki: 1)

- maddi obyektlərin təsviri
  - ayrı-ayrı faktlar
  - eksperiment
  - fundamental anlayışlar və prinsiplər
  - abstraksiya
- 

Sual: Elmin müəyyən inkişaf mərhələsində elmi tədqiqatın modeli kimi çıxış edən elmi nəzəriyyəni göstərin (Çəki: 1)

- paradiqma
  - təlim
  - ideologiya
  - doktrina
  - nəzəriyyə
- 

Sual: Bu təlimin tərəfdarlarına görə, elmi-texniki tərəqqi etik nigilizmin artmasına səbəb olur: (Çəki: 1)

- freydizm
  - stiyentizm
  - antistiyentizm
  - liberalizm
  - pozitivizm
- 

### **BÖLMƏ: 1501**

Ad	1501
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

---

Sual: Qloballaşmanı mültimədəni cəmiyyət dövrü kimi səciyyələndirən tədqiqatçı kim olmuşdur: (Çəki: 1)

- S.Hantinqton
  - U.Bek
  - H.Şumann
  - O.Lafonten
  - F.Nuşeler
-

Sual: BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda çağırılmış konfransında hansı sənəd imzalanmışdır: (Çəki: 1)

- “Davamlı inkişaf konsepsiyası”
  - “Bizim gələcəyimiz”
  - “Ədalət naminə səfərbərlik”
  - “Planetin dostları”
  - “Artımın hədləri”
- 

Sual: Elmi təhlil istiqaməti kimi bəşəriyyətin gələcəyi fəlsəfənin hansı cərəyanının məzmununu təşkil edir: (Çəki: 1)

- ontologiyanın
  - qnoseologiyanın
  - futurologiyanın
  - aksiologiyanın
  - qlobalistikanın
- 

Sual: Elmdə “qlobalistika” termini nə vaxt yarandı: (Çəki: 1)

- XX əsrin 60-70-ci illərin sərhədində
  - XIX əsrin sonunda
  - XX əsrin 40-cı illərdə
  - XX əsrin 30-cı illərdə
  - XXI əsrdə
- 

Sual: İqtisadi qloballaşmanın tərəfdarları hər il harada görüşürlər: (Çəki: 1)

- Ümumdünya Davos Forumunda
  - Ümumdünya Moskva Forumunda
  - Ümumdünya Roma Forumunda
  - Ümumdünya Kiyev Forumunda
  - Ümumdünya Nyu-York Forumunda
- 

Sual: Qlobal orta sinfin tərkibinə kimlər daxildir: (Çəki: 1)

- biznesmenlər, proqramçılar, menecerlər
  - müəllimlər, həkimlər, hüquqşünaslar
  - fəhlələr, qulluqçular, miqrantlar
  - müəllimlər, həkimlər, miqrantlar
  - hüquqşünaslar, fəhlələr, alimlər
- 

Sual: Müəyyən ərazidə yaşayan heyvanlar və bitkilərin əlaqəsi, onların bir-birinə və yaşadıkları mühitə münasibətlərini öyrənən elm necə adlanır: (Çəki: 1)

- Ekologiya
  - Etnoqrafiya
  - Etika
  - Ekonometrika
  - Biologiya
-

Sual: «İnkışafın hədləri» əsərində hansı problemlər nəzərdən keçirilmişdir: (Çəki: 1)

- bəşəriyyətin qlobal problemləri
  - ekoloji problemlər
  - iqtisadi problemlər
  - siyasi problemlər
  - elmi problemlər
- 

Sual: Fəlsəfi cərəyan kimi futurologiya nəyi öyrənir: (Çəki: 1)

- bəşəriyyətin gələcəyini
  - elmin gələcəyini
  - iqtisadiyyatın gələcəyini
  - siyasətin gələcəyini
  - ailənin gələcəyini
- 

Sual: Qlobal problemlər hansı problemlərdir: (Çəki: 1)

- həlli tapılmayan problemlərdir
  - bəşəriyyətin mövcudluğuna təhlükə yaradan problemlərdir
  - yalnız inkışaf etməkdə olan və eləcə də keçmiş sosialist ölkələrinə; xas olan problemlərdir
  - ekoloji problemlərdir
  - e) beynəlxalq terrorçuluqla mübarizə problemləridir?
- 

Sual: Fəlsəfə tarixində təbiətlə insanı vahid bir tam kimi götürən dövr hansı olmuşdur: (Çəki: 1)

- antik
  - kapitalizm
  - orta əsrlər
  - modern
  - postmodern
- 

Sual: Canlı orqanizmlərin ətraf mühitlə qarşılıqlı təsirlərini öyrənən elm hansıdır (Çəki: 1)

- ekologiya
  - sosial ekologiya
  - biologiya
  - biokimya
  - geologiya
- 

Sual: Ekologiya nəyi öyrənir (Çəki: 1)

- Müəyyən ərazidə yaşayan heyvan və bitkilərin əlaqəsini
  - ətraf mühitin çirklənmə dərəcəsini
  - istehsal tullantılarının ətraf mühitə təsiri
  - atmosferin vəziyyətini
  - bunlardan heç birini
-

Sual: Davamlı inkişaf konsepsiyası” adlı sənəd nə vaxt imzalanmışdır (Çəki: 1)

- 1992-ci ildə
  - 1990-cı ildə
  - 2000-ci ildə
  - 2010-cu ildə
  - 2011-ci ildə
- 

Sual: U.Bek hansı konsepsiyasının müəllifi olmuşdur (Çəki: 1)

- Risk cəmiyyəti
  - istehlak cəmiyyəti
  - Informasiya cəmiyyəti
  - texnotron cəmiyyət
  - Kapitalizm cəmiyyəti
- 

Sual: Qloballaşma nəticəsində dünyanın 8 mədəni-etniki sivilisasiyanın münaqişə səhnəsinə çevriləcəyini kim söyləmişdi (Çəki: 1)

- Hantinqton
  - A.Peççei
  - D.Medouz
  - M.Mesarovic
  - E.Pestel
- 

Sual: J.Forrester nəyin banisi olmuşdur (Çəki: 1)

- qlobal proqnozlaşdırmanın
  - qlobal istiləşmənin
  - qlobal böhranın
  - qlobal problemlərin
  - Qlobal fəlakətlərin
- 

Sual: Ümumdünya Davos Forumunda hər il kimlər toplaşır (Çəki: 1)

- İqtisadi qloballaşmanın tərəfdarları
  - İqtisadi qloballaşmanın əleyhdarları
  - Siyasi qloballaşmanın tərəfdarları
  - Mədəni qloballaşmanın tərəfdarları
  - Bunlardan heç biri
- 

Sual: Canlı orqanizmlərin ətraf mühitlə qarşılıqlı təsirlərini öyrənən elm hansıdır (Çəki: 1)

- ekologiya
  - sosiologiya
  - biologiya
  - biokimya
  - psixologiya
-



Sual: «Davamlı inkişaf konsepsiyası» adlı sənəd nə vaxt imzalanmışdır (Çəki: 1)

- 1992-ci ildə
  - 1962-cı ildə
  - 2012-ci ildə
  - 2011-cu ildə
  - 2009-cu ildə
- 

Sual: U.Bek hansı konsepsiyasının müəllifi olmuşdur (Çəki: 1)

- a) Risk cəmiyyəti
  - istehlak cəmiyyəti
  - İnformasiya cəmiyyəti
  - bilik cəmiyyəti
  - Kütləvi cəmiyyət
- 

